

QOY ƏDALƏT ZƏFƏR ÇALSIN!



"SƏS" qəzeti mənim
üçün ən əziz qəzətdir

İlham Əliyev

SƏS



Qəzet 1991-ci il yanvarın 11-dən çıxır

№ 135 (5607) 20 iyul 2018-ci il. "Əlincə" Azərbaycan Xeyriyyə Cəmiyyətinin orqanı. Qiyməti 40 qəpik

"Azərbaycan Fransanı özünə çox yaxın tərəfdaş, dost ölkə hesab edir"

Prezident İlham Əliyev Fransada səfərdədir



Səh 2

13

Ermənistan dövlət çevrilişinə demokratiya donu geyindirmək niyyətindədir



14

Əli Kərimlinin maliyyə mənbələri



16

UEFA reytingi açıqlanıb



20 iyul 2018-ci il

“Azərbaycan Fransanı özünə çox yaxın tərəfdaş, dost ölkə hesab edir”

Prezident İlham Əliyev Fransada səfərdədir

Fransa Respublikasının Prezidenti Emmanuel Makronun dəvəti ilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iyulun 19-da Fransaya səfəri başlayıb. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 19-da Parisdə Fransa Senatının sədri Jerrar Larşe ilə görüşüb. Jerrar Larşe Azərbaycan Prezidenti İlham Əliyevi Fransa Senatında yenidən görməkdən məmnun olduğunu dedi. O, bu cür səfərlərin ölkələrimiz arasında ikitərəfli əlaqələrin daha da inkişaf etdirilməsi baxımından əhəmiyyətini qeyd etdi. Senatın sədri, həmçinin Fransa ilə Azərbaycan arasında iqtisadi, siyasi, təhsil, mədəniyyət sahələrində qarşılıqlı əməkdaşlıqdan danışdı, Bakıda Fransız Liseyinin, Azərbaycan-Fransız Universitetinin fəaliyyət göstərdiyini xüsusi qeyd etdi. Bildirdi ki, bu, ölkələrimiz arasında münasibətlərin yüksək səviyyəsindən xəbər verir.



Prezident İlham Əliyev Fransa Senatına növbəti dəfə gəlməkdən məmnunluğunu ifadə etdi. Qeyd etdi ki, bu gün Fransa ilə bütün səviyyələrdə aparılan dialoq Azərbaycan üçün mühüm əhəmiyyət kəsb edir. Dövlətimizin başçısı bildirdi ki, Azərbaycan Fransanı özünə çox yaxın tərəfdaş, dost ölkə hesab edir və Azərbaycan bundan sonra da Fransa ilə mövcud olan əməkdaşlığın daha da genişləndirilməsində maraqlıdır.

Görüşdə vurğulandı ki, Fransa ilə Azərbaycan arasında mövcud münasibətlər, burada aparılan müzakirələr Azərbaycan ilə Avropa İttifaqı arasında imzala-



nacaq Sazişə öz müsbət töhfəsini verəcək. Senatın sədri Avropa İttifaqı ilə Azərbaycan arasında hertərəfli Sazişin yaxın zamanlarda imzalanacağına ümidvar olduğunu dedi. Vurğulandı ki, Fransa bu sənədin imzalanmasında çox maraqlıdır.

Görüşdə parlamentlərarası əlaqələrin çox yüksək səviyyədə olduğu qeyd edildi, bu əməkdaşlığın bundan sonra da inkişaf etdirilməsinin zəruriliyi vurğulandı. Fransa Senatında Fransa-Qafqaz Dostluq Qrupu çərçivəsində bir çox görüşlərin, qarşılıqlı səfərlərin keçirildiyi diqqətə çatdırıldı.

“Azərbaycan Fransanı özünə çox yaxın tərəfdaş, dost ölkə hesab edir”

Prezident İlham Əliyev Fransada səfərdədir

Əvvəlit Səh. 2

Görüşdə, həmçinin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ məsələsi müzakirə olundu. Senatın sədri vurğuladı ki, Fransa Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həll olunması istiqamətində fəaliyyətini davam etdirmək niyyətindədir. Sonra Prezident İlham Əliyev Senatın qızıl kitabını imzaladı.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iyulun 19-da Parisdə Fransa Beynəlxalq Əlaqələr İnstitutunun icraçı sədri Tyerri de Montbrial ilə görüşü olub. AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, Tyerri de Montbrial ümummilli lider Heydər Əliyev ilə Fransada və Azərbaycanda, Prezident İlham Əliyevlə Fransada keçirilən görüşləri məmnunluqla xatırladı.

Söhbət zamanı Fransa-Azər-



da Parisdə “Naval” qrupunun sədri və baş direktoru Erve Giyu ilə görüşüb. Görüşdə Azərbaycan ilə Fransa arasında hərbi sənaye sahəsində əməkdaşlıq haqqında müzakirələr aparıldı.

“Naval” qrupunun sədri və baş direktoru Erve Giyu rəhbərlik etdiyi şirkətin fəaliyyəti barədə dövlətimizin başçısına məlumat verdi. Prezident İlham Əliyev məlumata görə təşəkkürünü bildirdi. Söhbət zamanı qeyd edildi ki, Azərbaycan ilə Fransa arasında hərbi-texniki sahədə əməkdaşlığın həyata keçirilməsi üçün yaxşı imkanlar var və hazırda Fransa tərəfi ilə konkret layihələr üzərində iş gedir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 19-da Parisdə “Total” şirkətinin sədri və baş icraçı direktoru Patrik Puyane ilə görüşüb. AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, görüşdə “Abşeron” qaz-kondensat yatağının işlənilməsi və inkişafı ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparıldı. Xəzərin Azərbaycan sektorundakı “Ümid-Babək” təbii qaz yataqlarının işlənilməsində “Total” şirkətinin iştirak etməsi imkanları müzakirə olundu.

baycan ikitərəfli münasibətləri, beynəlxalq və regional məsələlər, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ətrafında fikir mübadiləsi aparıldı.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 19-

Azərbaycanın Baş naziri Novruz Məmmədov və İtaliya Prezidenti Sercio Mattarella birgə işçi nahar ediblər

Azərbaycan Respublikasının Baş naziri Novruz Məmmədov və ölkəmizdə rəsmi səfərdə olan İtaliya Respublikasının Prezidenti Sercio Mattarella iyulun 19-da birgə işçi nahar ediblər.



AZƏRTAC xəbər verir ki, ali qonağı salamlayan Baş nazir Novruz Məmmədov Azərbaycan ilə İtaliya arasında iqtisadi, siyasi, humanitar və digər sahələrdə əlaqələrin yüksək səviyyədə olduğunu qeyd etdi. Baş nazir dedi ki, İtaliya Prezidentinin Azərbaycana bu səfəri əməkdaşlıq əlaqələrimizin daha da inkişaf etməsinə öz töhfəsini verəcək. Səfər çərçivəsində keçirilən səmərəli görüşlər, imzalanan sənədlər, Sumqayıt Kimya Sənaye Parkında istifadəyə verilən polipropilen zavodu, Azərbaycan-İtaliya biznes forumu ölkələrimizin hərtərəfli inkişafı üçün yeni imkanlar açacaq. İtaliya Prezidenti Sercio Mattarella Azərbaycana rəsmi səfərinin çox məhsuldar və səmərəli keçdiyini vurğuladı, ölkələrimizin münasibətlərinin bundan sonra da dostluq və strateji tərəfdaşlıq əsasında inkişaf edəcəyini diqqətə çatdırdı.

Səmimi söhbət zamanı ATƏT-in fəaliyyətdə olan sədri kimi İtaliya dövlətinin başçısı ilə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli yolları barədə fikir mübadiləsi aparıldı. Həmçinin Azərbaycan ilə İtaliya arasında münasibətlərin inkişaf dinamikasından məmnunluq ifadə edildi, iqtisadiyyatın müxtəlif istiqamətlərində, xüsusən enerji sahəsində əməkdaşlığın perspektivləri haqqında müzakirələr oldu.



20 iyul 2018-ci il

“Sərmayə qoyuluşu üçün Azərbaycan çox gözəl ölkədir”

Bakıda Azərbaycan-İtaliya biznes forumu keçirilib



Iyulun 19-da Bakıda, Heydər Əliyev Mərkəzində Azərbaycan-İtaliya biznes forumu keçirilib. AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və ölkəmizdə rəsmi səfərdə olan İtaliya Respublikasının Prezidenti Sergio Mattarella biznes forumda iştirak ediblər. Azərbaycanın birinci xanımı Mehriban Əliyeva və İtaliya Prezidentinin qızı Laura Mattarella da biznes forumda olublar. Biznes forumda Azərbaycan və İtaliya tərəfindən rəsmi şəxslərlə yanaşı, enerji, tikinti, dizayn və memarlıq, infrastruktur, nəqliyyat, kənd təsərrüfatı, logistika, mühəndislik, sənaye sahələrində fəaliyyət göstərən 350-dək iş adamı iştirak edib. Sonra Dövlət başçıları biznes forumda çıxış ediblər. Azərbaycan Prezidenti İlham Əliyev öz çıxışında bildirib ki, İtaliya ilə Azərbaycan çox yaxın dost və tərəfdaş ölkələrdir. Bizim tərəfdaşlığımızın təməlinə birgə maraqlar, beynəlxalq məsələlərə ortaq münasibət dayanır:

“Təsədüfi deyil ki, bir neçə il bundan əvvəl İtaliya və Azərbaycan öz strateji tərəfdaşlığını rəsmən təsdiq etdilər, müvafiq bəyannamə qəbul olunmuşdur.

Sizin Azərbaycana səfəriniz bir daha bizim strateji tərəfdaşlıq əlaqələrimizi təsdiqləyir. Dünən bir sıra məsələlər ətrafında çox açıq, səmimi fikir mübadiləsi aparılmışdır. Biz istəyirik ki, İtaliya-Azərbaycan əlaqələri bundan sonra da uğurla, sürətlə inkişaf etsin. Prezidentin səfəri bu əlaqələrin inkişafına çox güclü təkan verir. Əlbəttə ki, siyasi əlaqələr yüksək səviyyədə olduqda biznes dairələri də bunu dərhal görür, dərk edir və öz addımlarını atmağa başlayır. Bizim siyasi əlaqələrimiz, - biz dünən də bu barədə cənab Prezidentlə fikir mübadiləsi apardığımız kimi, - en yüksək səviyyədədir. Deyə bilərəm ki,



mükəmməldir, həm ikitərəfli formatda, həm beynəlxalq təşkilatlar çərçivəsindəki əməkdaşlıq çox müsbətdir.

Bu imkanlardan, əlbəttə ki, biznes dairələri də istifadə etməlidirlər və edirlər. Bunun bariz nümunəsi dünən birgə açdığımız polipropilen zavodudur. Bu, bizim birgə yaratdığımız gözəl müəssisədir. Mən cənab Prezident Sergio Mattarellaya dünən dedim ki, bu, İtaliyanın Azərbaycanda müasir texnologiyaya və ən yüksək texnoloji imkanlara

biz şirkətlər arasındakı əməkdaşlığı görürük. Biz istəyirik ki, bu əməkdaşlıq gələcəkdə dərinləşsin, genişlənsin, yeni layihələr icra edilsin. Azərbaycanın sənaye və iqtisadi inkişafı ilə bağlı planlar kifayət qədər çoxdur. Azərbaycanda çox sürətlə sənayeləşmə prosesi gedir. Əlbəttə ki, bizə çox gözəl, etibarlı, sınaqdan keçirilmiş tərəfdaşlar lazımdır. İtaliya şirkətləri bu tərəfdaşlardır. Çünki uzun illər Azərbaycan ilə bağlıdırlar, çox gözəl reputasiyaya və ən yüksək texnoloji imkanlara

malikdirlər.

Ona görə, iqtisadi sahədəki gələcək əməkdaşlıq hesab edirəm ki, bir neçə istiqamət üzrə getməlidir. Biz İtaliya şirkətlərini Azərbaycana dəvət edirik, həm prezidentlər səviyyəsində, həm hökumət qurumları səviyyəsində. Hesab edirəm ki, bizim sənaye inkişafımızla bağlı olan gələcək layihələrdə İtaliya şirkətləri fəal iştirak edəcəklər. Biz şad olardıq ki, İtaliya şirkətləri Azərbaycana daha böyük həcmdə investisiya qoysunlar. Bunun üçün yaxşı imkanlar var. Azərbaycana 250 milyard dollara yaxın xarici və yerli sərmayə qoyulub. Sərmayə iqlimi çox yaxşıdır və xarici sərmayə qanun çərçivəsində yüksək səviyyədə təmin edilir və qorunur.”

Dövlətimizin başçısı qeyd edib ki, İtaliya şirkətləri Azərbaycanın müxtəlif sahələrində podratçı, kontraktor kimi fəaliyyət göstərirlər. Hazırda biz bunu görürük. İnşaat, infrastruktur, ağır sənaye, kənd təsərrüfatı, emal sektorlarında belə əməkdaşlıq var. Ancaq hesab etmirəm ki, bu, lazımi səviyyədədir. Biz bu səviyyəni qaldırmalıyıq və hesab edirəm ki, biznes dairələri bu barədə bu gün danışacaqlar. Ona görə, sərmayə qoyuluşu və podratçı kimi fəaliyyət hesab edirəm ki, növbəti illər üçün əsas istiqamətlər olmalıdır.

Azərbaycanın ümumi iqtisadi inkişafı çox müsbətdir və uğurludur. Ticarət dövriyyəsinə gəldikdə, İtaliya Azərbaycan üçün birinci ticarət tərəfdaşdır. Ancaq etiraf etməliyəm ki, bunun təməlinə xam neft amili daya-

nır. Çünki Azərbaycan ən çox xam nefti İtaliya istiqamətinə göndərir və beləliklə, ticarət dövriyyəsi böyük rəqəmlərlə ölçülür. Biz isə istəyirik ki, bizim ticarət dövriyyəmiz çoxşaxəli olsun. Biz həm İtaliyaya daha çox qeyri-neft məhsulları ixrac edə bilək və İtaliyadan idxal edə bilək. Ona görə, biz gələcəkdə ticarət dövriyyəsinin şaxələndirilməsi məsələlərinə də mütləq baxmalıyıq.

“Sərmayə qoyuluşu üçün Azərbaycan çox gözəl ölkədir”

Bakıda Azərbaycan-İtaliya biznes forumu keçirilib

Əvvəli Səh. 4

Azərbaycan son 15 ildə iqtisadi baxımdan çox uğurla inkişaf edib. Son 15 ildə iqtisadiyyat, yəni, ümumi daxili məhsul 3,2 dəfə artıb. Hesab edirəm ki, bu, dünya miqyasında rekorddur. Hesab edirəm, bundan daha vacib məsələ odur ki, biz sosial məsələlərin həllində də yaxşı nəticələrə nail olmuşuq. Azərbaycanda işsizlik kəskin şəkildə aşağı düşüb və 5 faiz səviyyəsindədir. Yoxsulluq təxminən 50 faizdən 5,4 faizə enib. Bizim xarici borcumuz ümumi daxili məhsulun cəmi 20 faizini təşkil edir. Azərbaycanın valyuta ehtiyatları ümumi daxili məhsula bərabərdir. Yəni, bütün bu göstəricilər göstərir ki, makroiqtisadi vəziyyət müsbətdir. Dünyanın aparıcı beynəlxalq qurumları da Azərbaycanın bu sahədəki fəaliyyətini yüksək qiymətləndirir. O cümlədən Davos Dünya İqtisadi Forumu Azərbaycan iqtisadiyyatını rəqabətqabiliyyətliliyinə görə dünya miqyasında 35-ci yerə layiq görüb. Hesab edirəm ki, bu, çox gözəl göstəricidir. Digər hesablamalara görə, məsələn, həmin Davos Forumunun infrastrukturunu inkişafı ilə bağlı hesabatında Azərbaycan dünyada 26-cı yerdədir. Son illərdə çox böyük infrastruktur layihələri icra edilib və inkişaf edən ölkələr arasında inklüziv inkişaf indeksinə görə Azərbaycan üçüncü yerdədir.

Bildiyiniz kimi, biz böyük enerji layihələrini uğurla icra etmişik. Biz dənizləri birləşdiririk. Xəzər dənizini Qara dənizlə neft kəməri ilə birləşdirdik. Ondan sonra Xəzər dənizini Aralıq dənizi ilə neft kəməri ilə birləşdirdik. Bunlar tarixi layihələrdir. Biz Avrasiyanın enerji xəritəsini demək olar ki, yenedən tərtib etmişik və buna davam edirik. Hazırda isə biz “Cənub Qaz Dəhlizi” layihəsini uğurla icra edirik. Bu barədə də qısa məlumat vermək istərdim. Cənub Qaz Dəhlizi dörd layihədən ibarətdir. Nəhəng “Şahdəniz” qaz yatağının işlənilməsinin ikinci fazası - bu layihə başa çatıb. Cənubi Qafqaz Qaz Kəməri, hansı ki, Azərbaycan qazını Gürcüstan istiqamətinə göndərir. Trans-Anadolu qaz kəməri - TANAP, bu da Türkiyə ərazisindən çəkilən qaz kəməridir və Trans-Adriatik qaz kəməri - TAP. Bu dörd layihədən üçü artıq reallaşmışdır. Bu ilin may ayında Bakı şəhərində Cənub Qaz Dəhlizinin, iyun ayında isə Türkiyədə TANAP layihəsinin rəsmi açılışları olmuşdur. Maliyyə tutumu 40 milyard dollardan çox olan bu nəhəng layihə bir neçə ölkəni, bir çox şirkətləri birləşdirir. Bu layihə başa çatmaq üzrədir və dörd layihənin üçü müvəffəqiyyətlə başa çatdırılıb. Beləliklə, yaxın zamanlarda Azərbaycan qazı Avropa İttifaqı məkanında öz yerini tutacaqdır.

Digər vacib istiqamət nəqliyyatla bağlıdır. Coğrafi cəhətdən bizim açıq dənizlərə çıxışımız yoxdur. Ancaq buna baxmayaraq, biz Azərbaycanda beynəlxalq nəqliyyat və logistika mərkəzini yaradıırıq. Bunun üçün məqsədyönlü, çoxşaxəli iş aparılıb. Son 15 il ərzində Azərbaycanda 6 beynəlxalq hava limanı yaradılıb. Azərbaycan daxilində dəmir yollarında təmir-bərpa işləri gedir. Xəzər hövzəsində ən böyük dəniz ticarət limanı bu ilin may ayında istifadəyə verilib. Onun hazırda yükəşirə qabiliyyəti 15 milyon ton, gələcəkdə isə 25 milyon ton olacaqdır.

Son 15 il ərzində 15 min kilometr magistral yollar çəkilib. Bütün qonşu ölkələrlə bizi çox gözəl yeni yollar bağlayır. Keçən ilin oktyabrında Azərbaycanı Türkiyə ilə birləşdirən Bakı-Tbilisi-Qars dəmir yolu istifadəyə

verilib. Beləliklə, Asiyadan Avropaya və əks istiqamətə ən qısa yol Azərbaycan ərazisindən açılıb. Əgər ənənəvi dəniz yolu 30-35 gün tələb edirsə, yeni Bakı-Tbilisi-Qars dəmir yolu vasitəsilə yüklər Asiyadan Avropaya cəmi iki həftə ərzində daşınır. Biz görürük ki, bu yolla yükdaşımalar gündən-günə artır və bu, çox etibarlı yeni bir nəqliyyat damarı olacaqdır.

Azərbaycan çox sabit ölkədir, həm siyasi, həm iqtisadi cəhətdən. Ona görə, mən hesab edirəm ki, sərmayə qoyuluşu üçün Azərbaycan çox gözəl ölkədir. Əlbəttə, xarici qonaqlar hesab edə bilirlər ki, mən burada ölkəmizi tərifləməklə məşğulam. Mən bunu gizlətmirəm, edirəm və etməliyəm. Çünki hər bir dövlət başçısı çalışmalıdır ki, onun ölkəsini daha yaxından tanınsınlar, daha çox vəsait qoysunlar. Ancaq bu tərif ədalətlidir. Mən tam həqiqəti qonaqlara çatdırıram və ümid edirəm ki, onlar mənim sözlərimdən sonra Azərbaycana daha da böyük həvəslə gələcəklər və işləyəcəklər.”

Daha sonra İtaliya Prezidenti Sercio Mattarella çıxış edib. O bildirdi ki, belə bir vaxtda Azərbaycana rəsmi səfərinin təşkil olunması onun üçün çox önəmlidir: “Çünki ölkələrimiz arasında nəinki dostluq əlaqələri, eləcə də ikitərəfli əməkdaşlıq baxımından çox yüksək səviyyədə inkişaf var. Lakin biz bu əlaqələri xüsusən də iqtisadi sahədə və digər sahələrdə məsələn, siyasi, humanitar sahələrdə daha da inkişaf etdirmək istəyirik. Bu günlərdə Prezident İlham Əliyevlə keçirdiyimiz görüşlər zamanı ölkələrimiz arasında mövcud olan ikitərəfli münasibətlərin müsbət və daimi inkişafının şahidi olduq. İkitərəfli münasibətlərimizin əsas hissəsini iqtisadi əlaqələr təşkil edir. Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra, ötən 25 ildə sosial, iqtisadi baxımdan qeyri-adi bir inkişaf dövrü yaşayıb. Bundan başqa, mən Bakı şəhərinin memarlıq baxımından inkişafından, müasir və qədim tikililərin gözəlliyindən təsirləndim. Bizim hazırda olduğumuz və Prezident Heydər Əliyevin adını daşıyan bu möhtəşəm bina buna bariz nümunədir. Bu əhəmiyyətli inkişaf prosesi İtaliyada da çox böyük marağa səbəb olub. Təkcə İtaliya deyil, bütün dünyada marağa səbəb olub.

Bizim iqtisadiyyatlarımız bir-birini tamamlayır. İtaliya Azərbaycana yalnız ticari mübadilələrdə deyil, karbohidrogen sahəsindən əlavə öz potensialının və iqtisadi sisteminin şaxələndirilməsində və sənaye proqramlarının inkişafında istinad edilən etibarlı bir tərəfdaş ola bilər. Şaxələndirmə Azərbaycanın əsas hədəflərindən biridir. Buna dəstək məqsədilə İtaliya fərqli təcrübələrini, texnologiyalarını, bacarıq və qabiliyyətlərini Azərbaycana təqdim edə bilər.

Son illərdə İtalyan müəssisələri tərəfindən həyata keçirilən layihələrdən də göründüyü kimi, İtaliya enerji sahəsində, karbohidrogenlərin nəqlində və kimya sənayesində dünyada yüksək səviyyədə olan bir irsə malikdir. Son 10 ildə İtalyan müəssisələrinin və İtalyan texnologiyalarının Azərbaycanın neft sənayesinə verdiyi töhfə 5 milyard avrodan çoxdur. Bu forumda İtalyan şirkətlərinin geniş tərkibdə iştirakı bizim ölkədə kifayət qədər tanınan kiçik və orta tipli müəssisələrə də diqqət ayıraraq əlaqələrimizi daha da strukturlaşdırmaq və genişləndirmək üçün iqtisadiyyatın bütün sahələrində əməkdaşlığımızın inkişafına nə qədər önəm verdiyimizə ən bariz sübutdur.”

Sonra Azərbaycan-İtaliya biznes forumu işini müzakirələrlə davam etdirdi. Forumda

çıxış edən iqtisadiyyat naziri Şahin Mustafayev İtaliya ilə əlaqələrin uğurla inkişaf etdiyini və strateji tərəfdaşlıq səviyyəsində olduğunu bildirdi. Nazir siyasi əlaqələrin uğurlu inkişafında dövlət başçıların siyasi iradəsinin, yüksək səviyyəli səfərlərin böyük rolunu vurğuladı. Qeyd olundu ki, İtaliya Azərbaycanın əsas xarici ticarət tərəfdaşıdır. Belə ki, 2017-ci ildə ölkəmizin xarici ticarət dövriyyəsində İtaliya 21 faiz paya malik olmaqla ilk yerdə qərarlaşıb və bu ilin ilk 6 ayı ərzində də liderliyini qoruyub saxlayıb. Şahin Mustafayev ölkəmizdən İtaliyaya ixrac olunan məhsulların böyük hissəsinin enerji daşıyıcılarının təşkil etdiyini, qarşılıqlı ticarətin şaxələndirilməsi və qeyri-neft məhsullarının payının artırılması istiqamətində özəl sektorun iştirakı ilə keçirilən biznes forumların, işgüzar görüşlərin önəmini qeyd etdi. İyulun 18-də Azərbaycan və İtaliya prezidentlərinin iştirakı ilə Sumqayıt Kimya Sənaye Parkında açılışı olan və İtaliyanın “Maire Tecnimont” şirkətinin podratçısı olduğu “SOCAR Polymer” layihəsi çərçivəsində inşa edilən polipropilen zavodu uğurlu əməkdaşlığın bariz nümunəsidir. Şahin Mustafayev iki ölkə arasında enerji, kənd təsərrüfatı, turizm, İKT, nəqliyyat və digər sahələrdə əməkdaşlığın genişləndirilməsi üçün yaxşı

imkanların olduğunu vurğuladı, həm yerli, həm də İtaliyadan olan sahibkarları bu imkanlardan yararlanmağa və qarşılıqlı faydalı birgə layihələri həyata keçirməyə dəvət etdi.

İtaliyanın iqtisadi inkişaf nazirinin müavini Mikele Ceraçi ölkəsinin Azərbaycan ilə əlaqələrin inkişafında maraqlı olduğunu, iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün böyük potensialı vurğuladı, enerji, nəqliyyat, infrastruktur, tikinti, sənaye, kənd təsərrüfatı, logistika və digər sahələrdə əməkdaşlığa dair fikirlərini bölüşdü. İtaliya Sənaye Konfederasiyasının vitse-prezidenti Liçia Mattioli iqtisadi-ticarət əlaqələr barədə danışdı, Azərbaycan və İtaliya şirkətləri arasında əməkdaşlığın genişləndirilməsində keçirilən görüşlərin və aparılan müzakirələrin əhəmiyyətini vurğuladı.

İtaliya Ticarət Agentliyinin (ICE) baş direktoru Piercorco Borqocelli iş adamları arasında əlaqələrin genişləndirilməsi perspektivlərinə dair fikirlərini bildirdi, bu sahədə ikitərəfli görüşlərin və biznes forumlarının rolunu qeyd etdi, belə tədbirlərin iqtisadi əməkdaşlığın inkişafına, yeni əlaqələrin qurulmasına töhfə verəcəyini diqqətə çatdırdı. Biznes forumunda Azərbaycanlı və İtalyan iş adamları əməkdaşlığa dair müzakirələr aparıblar.

İtaliya Prezidenti Azərbaycan Xalça Muzeyi ilə tanış olub



İyulun 19-da İtaliya Respublikasının Prezidenti Sercio Mattarellanın rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycan Xalça Muzeyi ilə tanış olub. AZƏRTAC xəbər verir ki, qonaqlara xalqımızın qədim xalçaçılıq sənəti, onun tarixi, adət-ənənəsi haqqında məlumat verildi. Bildirildi ki, Azərbaycan xalçaçılıq sənətinin əsas bədii istiqamətlərini əks etdirən Muzeyin kolleksiyası nadir gözəlliyin, istifadə olunan materialların, toxuma texnikasının, xalçalara məxsus zərif və dərin bədii xüsusiyyətlərin harmoniyasını nümayiş etdirir.

Diqqətə çatdırıldı ki, “qızıl fondu”nu xovlu xalçalar təşkil edən Muzeyin kolleksiyasında xovsuz xalçaların da nadir nümunələri saxlanılır. Burada Azərbaycanın 7 əsas xalçaçılıq məktəbinin - Quba, Bakı, Şirvan, Gəncə, Qazax, Qarabağ və Təbriz məktəblərinin xalça nümunələri təqdim olunur. Xalçalar xalqın həyat və məişətini əks etdirən, insan, heyvan, quş, bitki ornamentləri ilə zəngin olan sənət əsərləridir. Qeyd edildi ki, Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın böyük zəhməti sayəsində milli xalçaçılıq sənəti 2010-cu il noyabrın 16-da UNESCO-nun Qeyri-Maddi Mədəni İrs Siyahısına daxil edilib və həmin gün ölkəmizdə Azərbaycan Xalçası Günü kimi qeyd olunur.

İtaliyanın Prezidenti Sercio Mattarella Muzeyin xatirə kitabına ürək sözlərini yazdı. Azərbaycan Xalça Muzeyinin direktoru Şirin Məlikova ali qonağa xalça, qızı Laura Mattarellaya isə kəlağayı hədiyyə etdi.

Maddi-mədəni irsimizlə yanaşı, Muzey binasının orijinal görünüşü, qeyri-adi ekspozisiya zalınının quruluşu ali qonaqda xoş təəssürat yaradıb.

20 iyul 2018-ci il

Heydər Əliyev Mərkəzində Şah İsmayıl Xətaiyə həsr edilmiş sərgi açılıb

Azərbaycan Prezidenti İlham Əliyev və İtaliya Prezidenti Sercio Mattarella sərgi ilə tanış olublar

1 iyulun 19-da Heydər Əliyev Mərkəzində Azərbaycan xalqının böyük oğlu, sərkərdəsi və şairi Şah İsmayıl Xətaiyə həsr edilmiş "Ədəbiyyat xəzinəsi" adlı sərginin açılışı olub. AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva, İtaliya Respublikasının Prezidenti Sercio Mattarella və qızı Laura Mattarella sərgi ilə tanış olublar.

Sərgi Heydər Əliyev Fondu, Florensiyanın Uffizi Qalereyası, Heydər Əliyev Mərkəzi, İtaliyanın Mədəniyyət və Turizm Nazirliyi və İtaliyanın ölkəmizdəki səfirliyinin dəstəyi ilə təşkil edilib.

Uffizi Qalereyasının direktoru Hayke Şmidt məlumat verdi ki, sərgi tamaşaçını Şah İsmayılın və onun oğlu və varisi Şah Təhmasibin hakimiyyətdə olduqları dövrlərə aparır. Ədəbiyyatın və incəsənətin çiçəklənmə dövrü onların hakimiyyətdə olduqları illərə təsadüf edir. Azərbaycanın milli mədəniyyətinin inkişafı üçün Şah İsmayıl elverişli mühit yaradıb, I Şah Təhmasib isə bu mühiti qoruyub saxlayıb. Həmin illərdə dövlətçiliyin elmi və yaradıcı potensialı formalaşmış, Azərbaycan torpaqlarının Səfəvilər dövlətinin tərkibində bir-



dür. Lakin sərginin əsl kulminasiyası Şah İsmayılın və onun oğlu Şah Təhmasibin Florensiyanın Uffizi qalereyasının ilk dəfə Azərbaycana gətirilən iki orijinal portretidir. Kristofano Dell'Altissimonun müəllifi olduğu bu portretlər sərginin mərkəzi eksponatları olmaqla bütün ekspozisiyanın ruhunu təşkil edir. Bu gün tamaşaçı bu möhtə-



ləşdirilməsi başa çatdırılıb, Azərbaycan dili dövlət işlərində üstün qüvvəyə malik olmağa başlayıb, Avropa ölkələri ilə geniş ticarət əlaqələri qurulub. Bütün bu amillər həmin dövrün incəsənət əsərlərində öz əksini tapıb. Sərginin eksponatları arasında Şah İsmayılın və Şah Təhmasibin möhürlərini izləri, habelə Cənubi Azərbaycan vilayətlərindən birində iqtisadi işlərin normalaşdırılması haqqında 1502-ci ildə çıxarılan Fərmanın fotosəkilində də var. XV-XVI əsrlərin Təbriz məktəbinin miniatürələrinin təsviri ilə videoproeksiya, müasir sənətkarların Şah İsmayılə həsr edilən əsərləri, görkəmli Azərbaycan bəstəkarı Müslüm Maqomayevin "Şah İsmayıl" operasından səhnələrin fotosəkilləri, o dövrün həyatından xəbər verən müasir interpretasiya kimi videoinstalyasiya - bütün bunları bugünkü ekspozisiyaya çərçivəsində görmək mümkün-

şəm sənət əsərləri ilə tanış olmaq üçün gözəl imkana malikdir.

Sonra Heydər Əliyev Mərkəzindəki "Mini Azərbaycan" sərgisi ilə tanışlıq oldu. Bu sərgidə Azərbaycanın tarixi və memarlıq binalarının maketi vasitəsilə ölkəmizin zəngin memarlıq nümunələrini görmək imkanı var. Sərgidəki eksponatlardan biri "Bakı Ekspo 2025" in ərazisinin maketidir. Burada 295 hektar ərazinin planı göstərilir.

Sərgi ilə tanış olanlar, həmçinin Dövlət Bayrağı Meydanının, Bakı Ağ Şəhərin, Heydər Əliyev Mərkəzinin, Ali Məhkəmənin, Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyanın, Hökumət evinin, Azərbaycan Xalça Muzeyinin maketlərinə baxdılar.

Heydər Əliyev Mərkəzində müxtəlif mövzuları əhatə edən sərgilər fəaliyyət göstərir. Maraqla



qarşılanan sərgilərdən biri də klassik avtomobillərin sərgisidir.

Azərbaycan Avtomobil Federasiyasının prezidenti Anar Ələkbərov bildirdi ki, Federasiyanın və Heydər Əliyev Mərkəzinin birgə layihəsi olan bu sərgidə avtomobilin yarandığı ilk dövrlərdən - XIX əsrin sonlarından başlayaraq Almaniya, ABŞ, İtaliya, Fransa, Böyük Britaniya və keçmiş SSRİ-də istehsal olunmuş avtomobillər nümayiş etdirilir. Ziyarətçilər sərgini izləməklə nəqliyyat vasitələrinin istehsalı tarixinə ekskursiya edir, avtomobil sənayesinin ayrı-ayrı inkişaf mərhələləri ilə tanış olmaq imkanı qazanırlar. Bu sərgi həm də avtomobil həvəskarlarını bir araya toplayaraq nostalji hisslər yaradır. İtaliya Prezidenti Sercio Mattarella Heydər Əliyev Mərkəzindəki sərgilərlə tanışlıqdan məmnun qaldıqlarını diqqətə çatdırdı.

“ASAN Xidmət” bürokratik əngəlləri aradan qaldırır

Dünyanın ən sürətlə inkişaf edən, yeniləşən, müasirləşən və demokratikləşən dövlətinə çevrilən Azərbaycanın beynəlxalq aləmdə mövqeyi də əhəmiyyətli dərəcədə güclənib. Bu gün Azərbaycan dünya birliyinin tam bərabər hüquqlu üzvü və söz sahibi olan dövlətdir. Təsadüfi deyil ki, 2011-ci ildə Azərbaycan 155 ölkənin dəstəyi ilə BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzv seçildi və bu, bir daha dünya miqyasında ölkəmizin böyük hörmətə malik olduğunu təsdiqlədi. Dünyanın müxtəlif qitələrində yerləşən dövlətlərlə, aparıcı beynəlxalq təşkilatlarla ikitərəfli və çoxtərəfli əməkdaşlıq münasibətlərinin dərinləşdirilməsi, respublikamızda həyata keçirilən müntəzəm islahatların, eləcə də, digər nailiyyətlərin əsasında Ümummilli Lider Heydər Əliyev tərəfindən müəyyənləşdirilən siyasi kurs və Azərbaycan Prezidenti İlham Əliyevin bu siyasi kursu uğurla davam etdirməsi faktı dayanır.

Bu gün ictimai-siyasi sabitliyin yüksək səviyyədə təmin edildiyi ölkələr sırasındakı Azərbaycan davamlı inkişafı və spesifik milli inkişaf modeli ilə tanınır. Bütün sahələrdə inkişaf və yenilik olduğu kimi, dövlət qurumlarının fəaliyyətində də informasiya-kommunikasiya texnologiyalarının tətbiqi istiqamətində əhəmiyyətli işlər görülüb və müvafiq hüquqi baza formalaşdırılıb. Azərbaycan Prezidenti İlham Əliyevin “Dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında” Fərmanı ölkəmizdə, nəinki elektron hökumətin inkişafı, həm də korrupsiyaya qarşı mübarizənin daha da gücləndirilməsində mühüm rol oynadı. Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi və onun tabeliyində olan “ASAN Xidmət” mərkəzləri yaradıldı. Bürokratik əngəlləri və mümkün korrupsiya hallarını aradan qaldıran və vətəndaşlara birbaşa xidmət göstərən “ASAN Xidmət” mərkəzləri əhalidə məmnunluq hissi yaradıb. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sədrliyi ilə Nazirlər Kabinetinin 2018-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında dövlət başçısının vurğuladığı



kimi, ictimai xidmətlər sahəsində “ASAN Xidmət” korrupsiyadan tam azad bir qurumdur. Cənab Prezident çıxışında “ASAN Xidmət”ə 20 milyondan çox müraciət olduğunu və vətəndaşların bəyənəmə əmsalının 100 faizə yaxın olduğunu bildirdi.

Müsavirədə çıxışında dövlət başçısı bu il üç “ASAN Xidmət” mərkəzinin – Mingəçevir, Şəki və İmişli şəhərlərində açılacağını diqqətə çatdırıb: “Onlardan biri – Mingəçevir “ASAN Xidmət” mərkəzi mənim iştirakımla açıldı. İmişli və Şəki şəhərlərində bu il iki mərkəz istifadəyə verəcək. Beş rayonda yeni mərkəzlərin tikintisi haqqında göstərişlər verilib”. Beləliklə, bu mərkəzlərin sayı 15-ə çatacaq. Beş mərkəzin tikintisi isə bu il başlanmalıdır. Bir sözlə, Azərbaycanda həyata keçirilən iri layihələr, bir daha təsdiqləyir ki, ölkəmizin gələcəyi, əhalinin həyat səviyyəsinin yüksəldilməsi, güzəranının yaxşılaşdırılması sahəsində atılan addımlar xalqımızın xoşbəxt gələcəyinə hesablanıb. Artıq dövlət başçısının qeyd etdiyi kimi “ASAN Xidmət” mərkəzindən biri Mingəçevirdə istifadəyə verilib. Kompleksin “ASAN Xidmət” mərkəzində Ədliyyə, Daxili İşlər, Vergilər, İqtisadiyyat, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirlikləri, Əmlak Məsələləri Dövlət Komitəsi, Dövlət Gömrük Komitəsi, Dövlət Miqrasiya Xidməti, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti və Milli Arxiv İdarəsi, ümumilikdə, 10 dövlət orqanı tərəfindən vətəndaşlara 32 növ xidmət göstərilir. Eyni zamanda, mərkəzdə 112 növ funksional yardımçı xidmətlər, o cümlədən bank, sığorta, hüquqi yardım, tərcümə və digər xidmətlər təşkil edilib. Bu mərkəz Mingəçevir şəhərinə, Yevlax və Ağdaş rayonlarında qeydiyyatda olan 337 min 767

vətəndaşa xidmət göstərir. Mərkəzdə kommunal xidmətlərin göstərilməsi üçün ayrıca bölmə yaradılıb. Burada “Azərişiq” ASC, “Azərsu” ASC və “Azəriqaz” İB tərəfindən xidmətlər təqdim olunur.

Qeyd edək ki, regionlarda 10 səyyar “ASAN Xidmət” avtobusu və səyyar “ASAN Qatar” vasitəsilə vətəndaşlara xidmətlərin göstərilməsi davam etdirilir. 2013-cü ilin iyunundan etibarən təqribən 1 milyon 329 mindən çox vətəndaşa səyyar formada xidmət göstərilib. Mingəçevirdə istifadəyə verilən mərkəzdə innovativ yeniliklər mövcuddur. Belə ki, məmur və vətəndaş arasında təmasın minimallaşdırılması məqsədilə hazırlanmış “ASAN Xidmət”lərin özünəxidmət terminalı vasitəsilə vətəndaş müxtəlif xidmətlərdən vaxt itirmədən və əlavə heç bir yere getmədən yararlanırlar. Daha bir yenilik isə “ASAN Ödəniş” sistemi üzərindən viza verilməsi prosesidir. Əcnəbilərə və vətəndaşlaşmayan şəxslərə Azərbaycanın beynəlxalq hava limanlarında viza müraciəti prosesinin təmin edilməsi üçün “ASAN Ödəniş” terminallarından istifadə edilir. Yeni layihələrdən biri də, “ASAN Turist” mobil applikasiyasıdır. Bu layihə ölkəmizə gələn turistlərin bütün turizm xidmətlərindən yararlanmasına imkan verəcək vahid platformadır. Beləliklə, Mingəçevirdə istifadəyə verilən “ASAN Həyat” Kompleksi vətəndaşların rahatlığı üçün həyat standartlarının yaxşılaşdırılmasına xidmət edəcək müxtəlif məsələləri əhatə edir.

Bütün bunlar dövlət qulluqçusu-vətəndaş münasibətlərində yeni yanaşmanın formalaşmasında Azərbaycan dövlətinin həyata keçirdiyi siyasətin mühüm tərkib hissəsidir.

Nəzakət ƏLƏDDİNQIZI



YAP Qaradağ rayon təşkilatında ərazi ilk partiya təşkilatları sədrlərinin yığıncağı keçirilib

Yeni Azərbaycan Partiyası (YAP) Qaradağ rayon təşkilatında ərazi ilk partiya təşkilatları sədrlərinin iştirakı ilə yığıncaq keçirilib. Yığıncaqda çıxış edən YAP Qaradağ rayon təşkilatının sədri, Milli Məclisin deputatı Aydın Hüseynov tədbirin Yeni Azərbaycan Partiyasının rayon və şəhər təşkilatı sədrlərinin son müşavirəsində qarşıya qoyulmuş vəzifələrlə əlaqədar olduğunu bildirdi. A.Hüseynov qeyd edib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan ötən illər ərzində dinamik inkişaf edərək, bütün sahələrdə böyük uğurlara nail olub, regionun lider dövlətinə çevrilib. Onun sözlərinə görə, bu uğurları gözə gətirməyən qüvvələr Azərbaycana qarşı məkrli planlar hazırlayırlar: “Belə planlar indiyə qədər dəfələrlə olub. Amma heç zaman baş tutmayıb. Çünki ölkəmizdə güclü vətəndaş həmrəyliyi, xalq-iqtidar birliyi mövcuddur. Azərbaycan xalqı bir-mənalı olaraq Prezident İlham Əliyevin siyasətini dəstəkləyir və ölkə vətəndaşları dövlətimizin başçısının ətrafında sıx birləşiblər”.

Rayon təşkilatının sədri qeyd edib ki, bu gün Azərbaycan böyük layihələrin müəllifidir. Bu layihələr Avropanın enerji təhlükəsizliyinə böyük töhfələr verir. Bütün bunlar isə ölkəmizin beynəlxalq müstəvidə rolunu və əhəmiyyətini daha da artırır. “Azərbaycanın bu uğurlarından narahat olan qüvvələrin planları isə heç vaxt baş tutmayacaq. Onların ölkəmizdə ictimai-siyasi sabitliyi pozmaq istəyinin qarşısı qətiyyətlə alınır və bundan sonra da alınacaq”-deyə, A.Hüseynov vurğulayıb.

Tədbirdə, həmçinin YAP Qaradağ rayon təşkilatı sədrinin müavini Hicrət Qaradağlı, YAP Qaradağ rayon təşkilatının Sura üzvləri Nadir Muradov və Nazilə Xudaverdiyeva çıxış edərək ölkəmizin dünyada sabitlik adası olduğunu bildirdilər. Qeyd olunub ki, bu reallıq beynəlxalq miqyasda da etiraf olunur. Sabitliyin əsasını isə ölkəmizdəki vətəndaş həmrəyliyi və xalqımızın Prezident İlham Əliyevin siyasətinə dərin inamı təşkil edir. ona görə də, heç bir qüvvə ölkəmizə qarşı məkrli niyyətlərini gerçəkləşdirə bilməyəcək.

Bu il Azərbaycana gələn əcnəbilərin sayı 10 faizdən çox artıb

Bu il Azərbaycana gələn əcnəbilərin sayında 10 faizdən çox artım olub. SİA-nın verdiyi məlumata görə, bunu Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov Xidmətin bu ilin 6 ayında fəaliyyətinin yekunlarına həsr olunmuş tədbirdə deyib. O bildirdi ki, bu ilin 6 ayı ərzində 1 324 075 halda 827 352 əcnəbinin və vətəndaşlığı olmayan şəxsin ölkəyə daxil olması qeydə alınıb: “Bu rəqəm 2017-ci ilin müvafiq dövründə 1 119 770 halda 747 107 nəfər olub”. V.Hüseynov bildirdi ki, hesabat dövründə 347 767 əcnəbi və vətəndaşlığı olmayan şəxs olduğu yer üzrə qeydiyyata alınıb: “Bu da ötən illə müqayisədə 10 faiz artım deməkdir”. Onun sözlərinə görə, hesabat dövründə daimi yaşamaq üçün icazəsi verilmiş əcnəbi və vətəndaşlığı olmayan şəxslərin sayında da 25 faiz artım qeydə alınıb.

“Ümumiyyətlə Azərbaycanın bütün qonşu ölkələrlə, eləcə də bilavasitə qonşu olmayan dünya ölkələri ilə dostluq və mehriban münasibətləri mövcuddur. Bu dövlət siyasətimizin əsas amillərindən, hədəflərindən biridir”. Bunu SİA-ya açıqlamasında millət vəkili Jalə Əliyeva deyib. Onun sözlərinə görə, bu gün Azərbayca əlbəttə ki, bütün dünya ölkələri ilə tərəfdaşlıq, əməkdaşlıq edir: “Bu ölkələrin içərisində İtaliya ilə də münasibətlərimiz digər ölkələrlə olduğu kimi bu günə qədər səmimi və mehriban bir şəraitdə təməli qoyulub və davam etdirilir. İtaliya prezidentinin Azərbaycana səfəri özlüyündə də onu deməyə əsas verir ki, bu münasibətlər bu günə qədər normal bir şəkildə inkişaf edib. Hər iki ölkə bu münasibətlərin daha da inkişaf etdiril-

Jalə Əliyeva: “İtaliya tərəfindən ölkəmizə qarşı isti münasibət görmüşük”



məsi və daha geniş sahələri əhatə etməsi üçün səylər göstərir. Bu gün hər iki ölkənin münasibətləri parlamentlərarası münasibətlərdə də tənzimlənir. Azərbaycan Milli Məclisində Azərbaycan-İtaliya Parlamentlərarası Dostluq Qrupu mövcuddur. Eyni zamanda İtaliya parlamentində də bu Dostluq Qrupu mövcuddur. Biz illərdən bəri parla-

mentlər olaraq çox sıx əməkdaşlıq edirik. Biz tez-tez nümayəndə heyətlərini qəbul edirik. Azərbaycanda və İtaliyada bir çox sahələrdə biz münasibətlərin inkişaf etdirmək yollarını müzakirə edirik.

Şəxsən mən həmin qrupun üzvüyəm. Biz hər zaman İtaliya tərəfindən ölkəmizə qarşı isti münasibət görmüşük. Bu yaxınlarda Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə İtaliya səfirliyi xüsusi bir tədbir keçirdi. Düşünürük ki, bütün bunlar onu deməyə əsas verir ki, İtaliya da Azərbaycan üçün münasibətlərin qurub inkişaf etdirilməsi mümkün olan ölkələrdən biridir”.

143 yaşlı milli mətbuatımız ötən zaman ərzində böyük inkişaf yolu keçib

“Yeni Azərbaycan” qəzetinin baş redaktoru, Milli Məclisin deputatı Hikmət Babaoğlunun yap.org.az-a müsahibəsi

- Hikmət müəllim, bildiyimiz kimi, iyulun 22-də Azərbaycan milli mətbuatının yaradılmasının 143 ili tamam olur. Ümumiyyətlə, milli mətbuatımızın yarandığı dövrün xarakteristikasını necə təsvir edə bilərsiniz?

- Azərbaycan mətbuatı öz inkişaf tarixində uzun və mürəkkəb yol keçib. Ümumiyyətlə, mətbuatın özünün ictimai institut kimi formalaşması tarixi o qədər qədim olmasa da, sevindirici haldır ki, Azərbaycanın mətbuat tarixi Orta Asiya və Şərqi Avropa ölkələri sırasında birincilərdəndir.

Mətbuat, ilk növbədə, intellektual sfera olduğu üçün, heç şübhəsiz ki, onun formalaşmasını təmin edəcək intellektlərin, ziyalıların, qələm sahiblərinin, yazarların olması, bunun üçün, əlbəttə ki, cəmiyyətin bu cür insanları yetişdirməsi vacibdir. Əgər hər hansı bir sosisium bu işin öhdəsindən tarixi missiya olaraq vaxtında gəlmirsə, o ölkələrin mətbuatının inkişafı da, tarixi də bir qədər daha sonrakı dövrlərə təsadüf edir. Ancaq heç şübhəsiz ki, gec və ya tez olmasından asılı olmayaraq, hər bir millətin milli mətbuatı onun inkişaf tarixində təkənverici bir mərhələdir. Çünki mətbuat milli kimliyi formalaşdırın vasitə olmaqla bərabər, eyni zamanda, milli maarifləndirməni həyata keçirir, milli mentalitetin formalaşmasında aparıcı komponentlərdən biri kimi iştirak edir. Bu mənada, Azərbaycan mətbuatının tarixinin, məhz 1875-ci ildən başlanması onun göstəricisidir ki, Azərbaycan xalqı hələ o dövrdə mətbuat nümunələrini ortaya qoya biləcək ziyalıları yetişdirmək iqtidarında olan intellektual gücə və potensiala sahib bir xalq, Azərbaycan cəmiyyəti isə hələ o dövrdə kifayət qədər intellektual əsaslarda formalaşan bir sosisium idi.

Əgər bir qədər geriye qayıtsaq, 1875-ci ildə milli mətbuat yaratmağın hansı şəraitdə mümkün olduğunu gözümlərdən önündən keçirsək, görərik ki, o dövrdə olan istər siyasi, iqtisadi, sosial şərtlər, istərsə də intellektual və maliyyə şərtləri arzuolunan səviyədə deyildi. Ona görə ki, 1875-ci ildə Azərbaycan müstəqil respublika deyildi. Siyasi müstəqilliklə bərabər, digər bütün müstəqillikləri, yeni iqtisadi, maliyyə, ideoloji, mənəvi, mədəni və s. müstəqillikləri olmayan bir ölkənin məhz işğal altında bir mətbuat nümunəsi yada bilməsi tarixi nöqtəyi-nəzərdən mühüm bir hadisə idi. Azərbaycanı işğal altında saxlayan qüvvələrin, əlbəttə ki, əsla marağında ola bilməzdi ki, ölkəmizdə milli mətbuat yaransın, inkişaf etsin. İqtisadi şərtlər isə ona görə məqbul deyildi ki, o dövrdə bütövlükdə əhalinin maddi vəziyyəti aşağı idi, qəzet çıxarmaq yeni bir peşə olduğundan o dövrün ən müasir texnika və texnologiyasını tələb edirdi və bu texnologiyalar olduqca baha idi. Həmçinin qəzetin maliyyələşməsinin heç bir əsası - nə ictimai stimullaşdırıcı vasitələr, nə ictimai dəstək, nə də digər maliyyə mənbələri yox idi. Bu şərtləri nəzərə alsaq, görərik ki, Azərbaycanın böyük ziyalıları Həsən bəy Zərdabi nə qədər ağır, çətin şərtlər altında tarixi bir missiyanı həyata keçirməyi bacarmışdı. Ona görə də, hesab edirik ki, o dövrdə Həsən bəy Zərdabi tərəfindən “Əkinçi” qəzetinin çap etdirilməsi, həm də bir neçə onillik sonra



müşahidə edəcəyimiz milli düşüncənin, siyasi, ideoloji dünyagörüşünün əsaslarını təşkil edəcəkdir.

- “Əkinçi”nin nəşr edilməsi yeni mətbuat orqanlarının meydana çıxmasına - fəaliyyətə başlamasına təkan verdi. O dövrdə cəmiyyətin maariflənməsində mətbuatın rolu və əhəmiyyəti barədə nə deyə bilərsiniz?

- Əlbəttə ki, bundan sonrakı Azərbaycan mətbuatı müxtəlif mərhələlərdə müxtəlif tendensiya və istiqamətlər üzrə inkişaf etməyə başladı. XIX əsrin sonlarında keyfiyyətə yeni istiqaməti mənimsəmiş, qarşısına yeni məqsədlər qoymuş “Ziya” (1879), “Kəşkül” (1880), “Kaspi” (1880-90-cı illər) qəzetləri işıq üzü gördü. Bütün bunlar isə artıq Azərbaycanda mətbuat tarixinin inkişafının dönməz olduğunu göstərməklə dövrün də tələblərinə uyğun olaraq Azərbaycan mətbuatının tarixi ənənələrini formalaşdırmağa başladı.

Bu dövr həm də onunla xarakterik oldu ki, əslində, mətbuat müəyyən dəyərlərə xidmət vasitəsi kimi formalaşdırılırdısa, müəyyən mərhələdən sonra mətbuat özü elə bir dəyərə çevrildi ki, artıq onunla hər kəs hesablaşırdı. Bundan sonrakı illərdə Azərbaycanda “Şərqi-rus” (1903), “Həyat” (1905), “Açıq söz” (1915), “Azərbaycan” (1918) kimi qəzetlər, 1906-cı ildə isə “Molla Nəsrəddin” jurnalı işıq üzü gördü. Bu dövr artıq Azərbaycan mətbuat tarixində mətbuatın kütləviləşməsi dövrüdür. Buna paralel olaraq həmin dövrdə cəmiyyətin təşkilatlanmasının baş verdiyini də görürük. Bu dövrdə Azərbaycan mətbuatının inkişafı elə bir tarixi mərhələyə qədəm qoydu ki, o, təkə Cənubi Qafqazda yaşayan azərbaycanlıların, türklərin deyil, digər müsəlmanların da mətbuatı tələbatını ödəməyə başladı. Diqqət etsək, görərik ki, regionda dominantlıq edən Azərbaycan xalqı ilə bərabər, digər çoxsaylı müsəlman xalqları da yaşayırdılar və onların hamısının da ortaq ünsiyyət dili Azərbaycan dili, yazı dili Ərəb əlifbası olduğu üçün mütləq şəkildə Azərbaycan mətbuatının yaxşı mənada təsirinə məruz qalırdılar. Onlar da maarifləndirildilər, dünyada baş verən hadisələrdən xəbər tuturdular və s. Ona görə də, hesab edirik ki, Azərbaycan milli mətbuatının inkişafı təkə Azərbaycan mətbuatının inkişafı kimi yox, Qafqazda yaşayan bütün müsəlmanların mətbuatının inkişafı kimi səciyləndirilməlidir.

Daha sonra Azərbaycan Xalq Cümhuriyyətinin dövründə mətbuatımız fəaliyyətini

davam etdirdi. Cümhuriyyətin süqutundan, bolşevik işğalından sonra isə mətbuatımız məcburən sovet ideologiyasına xidmət etməyə başladı. Buna baxmayaraq, Azərbaycan mətbuatı ədəbi dilin, siyasi leksikonun, ictimai münasibətlərin, bədii-estetik zövqün formalaşmasında, əhalinin maarifləndirilməsində, cəmiyyətin saflaşdırılmasında və s. istiqamətlərdə çox böyük işlər gördü. Buna görə də elə sovet dövründə də Azərbaycan mətbuatı tam bir milli dəyər, milli nümunə kimi öz varlığını qoruyub saxlamağı bacardı.

- Azərbaycan mətbuatının inkişafında Ümummilli liderimiz Heydər Əliyevin xidmətləri xüsusilə qeyd edilməlidir. Belə demək olarmı ki, Ulu öndərimiz mətbuatımızın milli keyfiyyətlərdə formalaşmasının əsasını qoydu?

- Ümumiyyətlə, sovet dövrü Azərbaycan mətbuatının inkişafı tarixində Heydər Əliyev erası mühüm bir hadisə olaraq, həm mətbuatın yenidən formalaşmasını təmin etdi, həm də mətbuatın məhz arzu etdiyimiz milli keyfiyyətlərdə formalaşmasının əsasını qoydu. 1978-ci ildə qəbul edilən Azərbaycan SSR-in Konstitusiyasında Azərbaycan dili Ulu öndər Heydər Əliyev tərəfindən dövlət dili kimi təsdiq olundu. Məhz Azərbaycan dilinin dövlət dili kimi təsdiq olunması Azərbaycan mətbuat dilinin və bütövlükdə Azərbaycan dilinin inkişafı tarixində böyük bir hadisəyə çevrildi. Ona görə də məhz dilin inkişafı ilə bağlı belə bir hüquqi-siyasi, konstitusion əsasın yaradılması Azərbaycan mətbuatının inkişafı qarşısında yeni üfqlər açdı. Beləliklə, artıq Azərbaycan dilinin inkişafı istiqamətində çox böyük işlər həyata keçirilməyə başlandı.

Bu qədər mürəkkəb proseslərin içərisində Azərbaycan mətbuatı inkişaf etdi, gözəl bir ənənə yaratdı, Azərbaycan dilinin səlisləşməsinə xidmət etdi, Azərbaycan dilində müxtəlif jurnalistika janrlarının inkişafını təmin etdi, oçerk, felyeton kimi janrların dilimizdə inkişaf etdirilməsi, bədii təsvir və bədii özünüifadə vasitələrinin formalaşdırılması işində Azərbaycan mətbuatı böyük rol oynadı.

Əlbəttə ki, ən böyük hadisə 1991-ci il oktyabrın 18-də Azərbaycan Respublikasının dövlət müstəqilliyini əldə etməsindən sonra baş verdi. O illərdə artıq yeni əsaslarda müstəqil Azərbaycan mətbuatı formalaşdı. Vaxtilə kommunizm ideallarını tərənnüm edən mətbuat belə mühüm tarixi keçiddən sonra demokratiyanı və milli düşüncəni mənimsəməyə başladı. Çox təəssüf ki, o dövrdə ilk mərhələdə formalaşan Azərbaycan mətbuatı cəmiyyətdə həqiqi demokratik əsasların formalaşmasına layiqli töhfə verə bilmədi.

1993-cü ilin əvvəllərində AXC-“Müsavat” hakimiyyəti dövründə hərbi sirlərin qorunması ilə bağlı xüsusi fərman imzalandı və bu, mətbuatın azadlığını, söz azadlığını bir qədər də məhdudlaşdırdı. Beləliklə, Azərbaycan mətbuatı yağışdan çıxıb yağmura düşmüşdü. Yalnız Azərbaycan mətbuatının böyük hamisi və qayğıkeşi, mətbuatın misisiasını və funksiyasını dərinlən başa düşən, onu lazımcına qiymətləndirməyi bacaran Ulu öndər Heydər Əliyev 1998-ci ildə

mətbuat üzərində senzuranı ləğv etdi. Ulu öndərin imzaladığı Fərmanla Nazirlər Kabineti yanında mətbuat və digər kütləvi informasiya vasitələrində dövlət sirlərini mühafizə edən baş idarə ləğv edildi, hərbi sirlərin yayılması ilə bağlı 16 aprel 1992-ci il tarixli fərman və bütün informasiya üzərində nəzarətin tətbiq edilməsi ilə bağlı 15 aprel 1993-cü il tarixli sərəncam qüvvəsini itirmiş elan edildi. Bundan başqa, 1999-cu ilin sonunda “Kütləvi informasiya vasitələri haqqında” yeni qanunun qəbulu media təsisatının inkişafını şərtləndirən, bəhs edilən sahəyə müvafiq surətdə sahəvi və ümummilli münasibətləri tənzimləyən hüquqi bazanın zənginləşdirilməsi işinə əhəmiyyətli töhfə oldu. 2000-ci ilin mart ayında Ümummilli lider Heydər Əliyevin Sərəncamı ilə “2000-2001-ci illərdə kütləvi informasiya vasitələrinin maddi-texniki şəraitinin yaxşılaşdırılması üzrə tədbirlər Proqramı” təsdiq olundu. İdarəçilik sisteminin islahatı çərçivəsində Mətbuat və İnformasiya Nazirliyi ləğv edildi, kütləvi informasiya vasitələrinin yaranması və fəaliyyətinin hüquqi əsaslarının möhkəmləndirilməsi məqsədilə Milli Mətbuat, Teleradio və İnternet Şurası yaradıldı. 2003-cü ilin mart ayında Azərbaycan jurnalistlərinin qurultayında media-ictimaiyyət, media-hakimiyyət münasibətlərini tənzimləyən qurum - Azərbaycan Mətbuat Şurası yaradıldı. Bütün bunlar öz növbəsində Azərbaycanda söz, fikir və mətbuat azadlığının bərqərar olunması üçün əlamətdar tarixi hadisələr kimi qiymətləndirilməlidir.

Təbiidir ki, Ulu öndərin atdığı bu addımlar KİV ictimaiyyəti tərəfindən yüksək qiymətləndirilirdi. 2002-ci ildə Ümummilli liderimiz Heydər Əliyevin “RUH” Azərbaycan Jurnalistləri Müdafiə Komitəsi tərəfindən “Jurnalistlərin dostu” adına layiq görülməsi bir daha onu göstərdi ki, milli mətbuatın inkişafına xüsusi diqqət və qayğı göstərən Ulu öndər Heydər Əliyev jurnalistlərin gerçək hamisidir.

- Hazırda Azərbaycan mətbuatı keyfiyyətcə yeni mərhələdədir. Dövlətimiz milli mətbuatımızın inkişafına daim diqqət və qayğı göstərir...

- 2003-cü ildə cənab İlham Əliyev Azərbaycan Respublikasının Prezidenti seçildikdən sonra bu sahəyə göstərilən diqqət və qayğı daha da artırıldı. Belə ki, Prezident İlham Əliyevin Sərəncamı ilə kütləvi informasiya vasitələrinin “Azərbaycan” nəşriyyatına olan borcları tamamilə ləğv edildi. Məlum olduğu kimi, bu borcların ödənilməsi prosesi Ulu öndər Heydər Əliyev tərəfindən dondurulmuşdu. Məhz cənab Prezident İlham Əliyevin göstərişi ilə məlum borcların ləğv edilməsi mətbuatın maddi problemlərinin aradan qaldırılması istiqamətində atılmış fundamental əhəmiyyətli tarixi bir addım idi.

Məhz bu ərəfədə Azərbaycan mətbuatında ilk fundamental keyfiyyət dəyişiklikləri meydana gəlməyə başladı. Bu isə bütövlükdə müstəqil Azərbaycanın mətbuat tarixində keyfiyyət etibarilə yeni mərhələnin başlanmasını şərtləndirən əlamətdar bir hadisə idi. Hesab etmək olar ki, Prezident İlham Əliyev tərəfindən atılan bütün bu addımlar və görülmüş tədbirlər Azərbaycan mətbuatının inkişafı

fına xüsusi töhfələr bəxş etdi. Belə ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə görülən tədbirlər və həyata keçirilən islahatlar nəticəsində mətbuatda hökm sürən neqativ tendensiyaların təcridən sıradan çıxması müşahidə edilməyə başlandı. Beləliklə, konkret cinayətlər törətmiş və məsuliyyətə cəlb edilmiş - "KİV haqqında" qanunun tələblərini pozmuş, Azərbaycan xalqının milli-mənəvi dəyərlərinə zidd hərəkətlərə yol vermiş jurnalistlərin hüquqi və ictimai-mənəvi mütəvə cəzalarının yüngülləşdirilməsi üçün müvafiq addımlar atıldı. Nəticə etibarilə, Prezident İlham Əliyev tərəfindən atılan addımlar və görülən tədbirlər mətbuat nümayəndələri tərəfindən layiqincə qiymətləndirildi və media sektorunun təmsilçilərinin adekvat addımlar atmasını şərtləndirdi. Məhz bunun sayəsində jurnalistikada özünə və peşə dəyərlərinə hörmət meylləri artdı. Yeni senzuranın ləğvindən sonra yaranmış korporativ maraqlara xidmət edən, cəmiyyətin parçalanması yönündə dağıdıcı fəaliyyət göstərən "inqilabçı jurnalistika", yaxud "reket jurnalistikası" yavaş-yavaş sıradan çıxmağa başladı.

Bütün bunlardan sonra 2008-ci ildə Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Konsepsiyasının qəbul olunması ilə bağlı qərar qəbul edildi. Məhz bu Konsepsiyada mətbuatın inkişafını təmin edəcək, Azərbaycan dövlətinin və xalqının maraqlarına xidmət edəcək əsaslar öz əksini tapdı. Düşünürük ki, Konsepsiyanın qəbulu və dövlət başçısının 3 aprel 2009-cu il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) yaradılması müstəqil Azərbaycan mətbuatının inkişaf tarixində növbəti dönüş mərhələsi kimi dəyərləndirilməlidir. Onu da xüsusi vurğulamaq lazımdır ki, KİVDF-yə ayrılan büdcə Azərbaycan mətbuatının maddi əsaslarını formalaşdırmaqla media qurumlarını sadaladığımız neqativ tendensiyalardan müəyyən mənada ayırdı. Çünki Konsepsiyada əksini tapan şərtlər istər-istəməz jurnalistikanın özünün həqiqi məcrasına yönəlməsini və nəticə etibarilə qeyri-ənənəvi məcrasından uzaqlaşmasını tələb edirdi. Beləliklə, sadaladığımız tədbirlər və müsbət meyillər Azərbaycan mətbua-

tının inkişafı prosesinə önəmli töhfələr bəxş edən əlamətdar tarixi hadisələr oldu.

- Hikmət müəllim, dövlətimiz tərəfindən jurnalistlərin sosial, mənzil-məişət problemlərinin həllinə böyük diqqət yetirilir. Bu barədə nə deyə bilərsiniz?

- Azərbaycan dövlətinin iqtisadi qüdrəti artıqca KİV-in və jurnalistlərin problemlərinin həlli istiqamətində xüsusi tədbirlər görülür. 2010-cu ildən etibarən bu problem kütləvi surətdə həll edilməyə başlandı. Bunun əyani təzahürüdür ki, jurnalistlərin böyük dostu və hamisi olan Prezident İlham Əliyev mətbuat işçilərinin mənzil probleminin həll edilməsi ilə bağlı Sərəncam verdi. 2013-cü ildə dövlət başçısının iştirakı ilə jurnalistlər üçün 156 mənzilli bina, 2017-ci ildə isə 255 mənzilli bina istifadəyə verildi. Hazırda isə üçüncü yaşayış binasının tikintisi davam edir. Bütün bunlar jurnalistlərə münasibətdə yüksək səviyyəli qayğının zirvəsidir. Çünki Müstəqil Dövlətlər Birliyi məkanında heç bir

dövlət başçısı tərəfindən mətbuata bu qədər yüksək qayğı və diqqət göstərilməyib. Təsədüfi deyil ki, ünsiyyətdə olduğumuz müxtəlif ölkələrin media təmsilçiləri də Azərbaycan Respublikasında dövlətin mətbuatın inkişafına göstərdiyi yüksək səviyyəli dəstəyini dərin rəğbət və təəccüb hissi ilə qarşıyırlar. Azərbaycan jurnalistləri xarici ölkələrdə olarkən dövlətin və Prezident İlham Əliyevin mətbuata yüksək səviyyəli qayğısı, diqqəti və dəstəyindən fəxarət hissi ilə bəhs edir, eləcə də əksər ölkələrdə belə bir təcrübənin olmadığını şahidi olurlar.

Beləliklə, 143 yaşlı milli mətbuatımız ötən zaman ərzində böyük inkişaf yolu keçib. Bu gün isə mətbuata xüsusi dövlət qayğısı və diqqətinin mövcud olması, eyni zamanda, söz, fikir və özünüifadə azadlıqlarının ən yüksək səviyyədə təsbit edilməsi, mətbuatın maddi-texniki və maliyyə bazasının gücləndirilməsi, media institutunda təmsil olunan şəxslərin səmərəli fəaliyyəti üçün əlverişli şəraitin yaradılması və digər bu kimi amillər milli mətbuatımızın inkişafını şərtləndirən fundamental faktorlar kimi dəyərləndirilməlidir.

Tahir Rzayev: Bu ilin birinci rübündə əldə olunan nailiyyətlər ölkəmizi daha böyük uğurlara istiqamətləndirir

“Azərbaycanın dünyaya təqdim etdiyi nümunəvi inkişaf modelinin səciyyəvi cəhəti ondan ibarətdir ki, məqsədyönlü siyasət sayəsində respublikamızın inkişafı davamlı xarakter daşıyır. Son 15 ildə ölkəmiz sosial-iqtisadi inkişaf göstəricilərini ardıcıl şəkildə yaxşılaşdırmağa nail olub. Bu baxımdan, 2018-ci ilin birinci yarısı da istisna deyil”. Bu fikirləri Milli Məclisin deputatı Tahir Rzayev deyib.

T.Rzayev bildirib ki, Azərbaycan Prezident İlham Əliyevin strateji hədəflərə uyğun siyasət həyata



keçirir. Onun sözlərinə görə, bu siyasətdə milli maraqlar əsas götürülür və ilk növbədə ölkənin güclü potensialına, müsbət reallıqlarına istinad edilir.

“Beləliklə, müstəqil respublikamızda nümunəvi inkişaf modeli formalaşmışdır. Bir sıra spesifik cəhətləri ilə fərqlənən bu inkişaf modeli bütün dünyada yüksək qiymətləndirilir. Təsədüfi deyil ki, beynəlxalq sə-

viyyəli reyting agentlikləri respublikamızın əldə etdiyi nailiyyətlərə istinad edərək perspektiv inkişafı ilə bağlı müsbət proqnozlar veriblər. O cümlədən, nüfuzlu Davos İqtisadi Forumunun “2017-2018 Qlobal Rəqabətlik Hesabatı”nda Azərbaycan mövqeyini daha iki pillə yaxşılaşdıraraq 35-ci yerdə qərarlaşıb və MDB məkanında liderlik mövqeyini yenə də qoruyub saxlayıb. Eyni zamanda, respublikamız yenə Davos Forumunun dəyərləndirməsinə görə, inkişaf etməkdə olan ölkələr sırasındakı inklüziv inkişaf indeksi üzrə üçüncü yeri tutur ki, bu da böyük uğurdur. Bu ilin birinci rübündə əldə olunan nailiyyətlər ölkəmizi daha böyük uğurlara istiqamətləndirir”- deyərək, deputat qeyd edib.

Arzu Rəhimov İmişlidə vətəndaşları qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığı və tövsiyələrinə müvafiq olaraq, mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri tərəfindən bölgələrdə vətəndaşların qəbulu davam edir. SİA-nın verdiyi məlumatlara görə, bu gün Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi, general-leytenant Arzu Rəhimov İmişli şəhərindəki Heydər Əliyev Mərkəzində Beyləqan, İmişli, Fizuli, Ağdam və Ağcabədi rayonlarından olan 20 vətəndaşı qəbul edib.

Qəbuldan əvvəl general-leytenant Arzu Rəhimov və İmişli Rayon İcra Hakimiyyətinin başçısı Vilyam Hacıyev Ümummilli Lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək xatirəsini dərin ehtiramla yad ediblər. Qəbula gələn vətəndaşların müraciətləri əsasən, veteran adı və vəsiqəsinin verilməsi, müddətli həqiqi hərbi xidmətə



çağırılan gənclərin ailə vəziyyəti ilə əlaqədar daha yaxın hərbi hissələrdə xidmət göstərmələri, qurum müvafiq şöbə və bölmələrində işə və ya həqiqi hərbi xidmətə qəbul, eləcə də övladlarının təkrar tibbi müayinəyə cəlb edilərək həqiqi hərbi xidmətə göndərilməsi və digər məsələlərlə bağlı olub. General-leytenant Arzu Rəhimov hər bir vətəndaşın müraciətini diqqətlə araşdırıb və qaldırılan məsələlərin

mövcud qanunvericiliyin tələblərinə uyğun həlli barədə müvafiq strukturların rəhbərlərinə tapşırıqlar verib. Müraciətlərdə qaldırılan məsələlərin bir çoxu operativ surətdə yerində həll edililib. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin səlahiyyətlərinə aid olmayan məsələlərlə bağlı müraciətlər isə qeyd alınaraq aidiyyəti orqanlara çatdırılması üçün nəzarətə götürülüb.

Mikele Ceraçi: “İtaliyanın 99,4 faiz idxalı Azərbaycan neftinin hesabına həyata keçirilir”

İtaliyanın 99,4 faiz idxalı Azərbaycan neftinin hesabına həyata keçirilir. Bu sözləri İtaliyanın iqtisadi inkişaf nazirinin müavini Mikele Ceraçi deyib. O, ölkəsinin enerji sahəsində Azərbaycanın əsas tərəfdaşlarından biri olduğunu vurğulayıb. Bildirib ki, İtaliya ilə Azərbaycan arasında iqtisadi əlaqələr əsasən neft-qaz, qeyri-neft sektoru, sənaye sahələrini əhatə edir və İtaliya tərəfdə ölkələrdə enerji sahəsində həyata keçirdiyi layihələri davam etdirmək niyyətindədir: “İtaliyanın 99,4 faiz idxalı Azərbaycan neftinin hesabına həyata keçirilir və biz Azərbaycanın birinci müştərisiyik”.

M.Ceraçi son 10 ildə ölkəsinin bərpaolunan enerji sahəsindəki uğurlarından, həyata keçirdiyi layihələrdən danışıaraq ölkəsinin elektrik enerjisinin 43 faizini alternativ mənbələr hesabına əldə etdiyini diqqətə çatdırıb. Bu sahədəki təcrübəsini Azərbaycanda bölüşməyə hazır olduğunu bildiren qonaq enerji effektivliyinin artırılması, enerjiden qənaətili istifadə sahəsində İtaliya şirkətlərinin Azərbaycana dəstək olacağını qeyd edib.

Eldar İbrahimov: “Azərbaycan demokratik dəyərlərə sadıq dövlətdir”

“Ölkəmiz demokratik dəyərlərə, fundamental insan hüquq və azadlıqlarına sadıqlıq Konstitusiyası və digər hüquqi sənədlərlə tam təsbit olunub. Azərbaycan bu dəyərlərə sadıqdır”. Bu fikirləri YAP İdarə Heyətinin üzvü, Milli Məclisin komitə sədri Eldar İbrahimov deyib. E.İbrahimov bildirib ki, Azərbaycan dövləti daim ölkə Konstitusiyası və digər müvafiq qanunvericilik aktları ilə təsbit olunan demokratik prinsiplərə sadıqlıq nümayiş etdirir. Onun sözlərinə görə, respublikamızda bütün sahələrdə müşahidə edilən dinamik inkişaf paralel surətdə, cəmiyyətdə vətəndaş fəallığının artması da məmnunluq doğurur.

“Bu da, ilk növbədə, ölkəmizdə ictimai sektorun inkişafına dövlətin göstərdiyi dəstəklə bağlıdır. Respublikamızda vətəndaş fəallığının artırılması, cəmiyyətin dövlət siyasətinin həyata keçirilməsində rolunun təmin edilməsi təşviq olunur, eyni zamanda, dövlət üçüncü sektorun inkişafına mütəmadi dəstək verir, davamlı olaraq təşkilati-hüquqi və maliyyə yardımları göstərir. Demokratik inkişaf yolunda həyata keçirilən sistemli tədbirlərin qanunauyğun nəticəsi kimi, Azərbaycanda təkmil siyasi sistem bərqərar olunub. Bu istiqamətdə əldə edilmiş nailiyyətlərdən biri də ölkədə hüquqi dövlət və vətəndaş cəmiyyətinin mütləq komponentlərinin təşəkkül tapmasıdır. Belə ki, hüququn aliiliyi, ictimai həyatın bütün sahələrində qanunun hökmranlığı prinsiplərinin mühafizə olunması dövlətin və vətəndaşların qarşılıqlı məsuliyyətinin güclənməsini təmin etməklə yanaşı, hüquqi dövlətin təməllərini də möhkəmləndirib. Bir sözlə, 27 illik müstəqillik tarixinə malik olan Azərbaycan bu gün dünyaya açıq ölkə kimi demokratik inkişaf istiqamətində mühüm nailiyyətlər əldə edib, öz üzərinə götürdüyü öhdəlikləri tam, inamla və ezmə yerinə yetirib”-deyərək, YAP İdarə Heyətinin üzvü vurğulayıb.



Bakıda "Heydər Əliyev: Azərbaycançılıq ideologiyası və mənəvi dəyərlər" mövzusunda konfrans keçirilib



Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) tabeliyində olan Mənəvi Dəyərlərin Təbliği Fondunun təşkilatçılığı ilə iyulun 19-da Bakıda "Heydər Əliyev: Azərbaycançılıq ideologiyası və mənəvi dəyərlər" mövzusunda konfrans keçirilib.

AZƏRTAC xəbər verir ki, konfransda Mənəvi Dəyərlərin Təbliği Fondunun rəhbərliyi, Fondun Həmyaçılar Şurasının üzvləri, deputatlar, Azərbaycan Milli Elmlər Akademiyasının təmsilçiləri, gənclər, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Tədbiri açan Fondun icraçı direktoru Mehman İsmayılov ümummilli lider Heydər Əliyevin azərbaycançılıq ideologiyasının formalaşmasındakı, mənəvi dəyərlərin təbliğindəki fəaliyyətinin işıqlandırılması, eyni zamanda, gənclərin Ulu Öndərin dövlətçiliyimizin möhkəmləndirilməsi istiqamətindəki əvəzsiz rolu barədə danışıb. O bildirib ki, Fondun əsas fəaliyyət istiqaməti ümummilli lider Heydər Əliyev tərəfindən əsas qoyulan azərbaycançılıq ideologiyasını təbliğ etməkdir. Fondun məqsədi vətəndaşların dini etiqad azadlığını həyata keçirmək üçün dini qurumlara dövlət dəstəyinin göstərilməsidir.

İcraçı direktor deyib ki, ölkəmizdə vaxtilə bu sahədə atılan addım Azərbaycanın dünyaya inteqrasiyasında xüsusi yerə malikdir. Azərbaycançılıq ideologiyası tolerant mühitin formalaşmasına geniş imkanlar yaradıb. Milli mənəvi dəyərlər illərlə formalaşan sistemdir, Ulu Öndərin həyata keçirdiyi siyasət nəticəsində bu sistemin yenidən inkişafına nail olunub.

Mənəvi Dəyərlərin Təbliği Fondunun fəaliyyət istiqamətlərindən danışan M.İsmayılov deyib ki, Azərbaycan Prezidenti İlham Əliyevin 10 oktyabr 2017-ci il tarixli Fərmanı ilə yaradılan Fond mənəvi dəyərlərin qorunmasına və inkişafına, bu sahədə sosial layihələrin reallaşdırılmasına, habelə vətəndaşların dini etiqad azadlığının həyata keçirilməsinə dövlət dəstəyi göstərir. Fondun tərkibində Mənəvi Dəyərlərin Təbliği üzrə Məşvərətçi Komitənin yaradıldığını bildirən icraçı direktor mənəvi dəyərlərin və azərbaycançılıq məfkurəsinin təbliği ilə bağlı maarifləndirici tədbirlərin, müxtəlif fond və mərkəzlərlə birgə seminarların, konfransların və xeyriyyəçilik fəaliyyətinin təşkili, kitab nəşri, eyni zamanda, televiziya kanallarında və radiolarda mənəvi dəyərlərlə bağlı verilişlərin və sosial şəxslərin verilməsi istiqamətində işlərin davam etdirildiyini deyib.

"Mənəvi dəyərlərin təbliği işində Heydər Əliyev siyasəti" adlı məruzə ilə çıxış edən Mənəvi Dəyərlərin Təbliği Fondunun Həmyaçılar Şurasının üzvü, "Ses" Media Qrupun rəhbəri Bəhruz Quliyev qeyd edib ki, ideologiya bir xalqın adət-ənənəsini, həyat tərzini, yaşayış formasını və fəaliyyət istiqamətlərini özündə ehtiva edən baxışlar sistemidir. O, insanların gündəlik şüurunu nəzəri-konseptual səviyyəyə qaldıraraq, məxsus olduğu solumun inkişaf yolunda digər həmvətənləri ilə sıx birləşməyi həyata keçirir. İdeologiya insanlarda milli düşüncəni formalaşdırmaqda ayrı-ayrı sosial sinif və qrupları eyni məqsəd və hədəf ətrafında toplayır. Milli düşüncəni mənimsəmiş hər bir fərd sonda ümumi milli düşüncəyə sa-

hib toplumu əmələ gətirir. Beləliklə, kütləvi şüurun formalaşmasında iştirak edən ideologiya cəmiyyəti vahid ideya ətrafında birləşdirir.

Qeyd edilib ki, müasir tariximizdə dəfələrlə anti-Azərbaycan dairələr tərəfindən dövlətçiliyimizin sarsıtılması istiqamətində tərxiatlar törədilərkən xalq öz lideri ulu öndər Heydər Əliyevin ətrafında birləşib, mövqeyini ortaya qoymaqla dövləti, dövlətçiliyi müdafiə edib.

Fondun Həmyaçılar Şurasının üzvü onu da bildirib ki, vahid siyasi subyekt kimi dövlətin gələcək inkişaf sektorları ilə bağlı ictimai-siyasi proseslərdə aktiv iştirak edən cəmiyyətimiz ümumi mövqedən çıxış edərək azərbaycançılığın siyasi şüura təsir gücünü ortaya qoyur. Məhz azərbaycançılıq ideologiyasını mənimsəmiş cəmiyyətimiz ölkənin inkişafı üçün doğru yolu seçməkdə kütləvi siyasi iradə və davranış ortaya qoyur.

Sonra Milli Məclisin deputatı, "Yeni Azərbaycan" qəzetinin baş redaktoru Hikmət Babaoğlu "Azərbaycançılıq ideologiyası multikulturalizmin siyasi-ideoloji hamisi kimi" mövzusunda məruzə ilə çıxış edərək vurğulayıb ki, millət tarixi inkişaf prosesində meydana çıxan sosial identifikasiyadır. Bunu müəyyən edən də elə mənəvi dəyərlərdir. Deputat qeyd edib ki, milli mənəvi dəyərlər hər bir xalqın inkişafında əldə etdiyi intellektual müstəvidə proyeksiya olunan hadisədir. Azərbaycan cəmiyyətində insanlar etnik, irqi, dini mənsubiyyətinə görə fərqli ola bilər. Lakin onları burada bir-birinə bağlayan dəyərlər eynidir. Əgər biz yaşadığımız məkanda xalq kimi formalaşmasaydıq, var olmaq üçün mücadilə etməsəydik o zaman indiki keyfiyyətlərə malik olmazdıq.

Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun icraçı direktoru Oktay Səmədov vurğulayıb ki, azərbaycançılıq ideologiyası bir fənn olaraq məktəblərdən təbliğ olunmalıdır. Bu istiqamətdə bölgələrdə maarifləndirmə işlərinin gücləndirilməsinə ehtiyac var.

Azərbaycan İlahiyyat İnstitutunun rektoru Ceyhun Məmmədov bildirib ki, Ulu Öndərin xalqın təkidi ilə hakimiyyətə qayıdışından sonra azərbaycançılıq ideologiyasının meydana gəlməsi xalqımızı zərərli tendensiyalardan qorudu. Gəncliyin üzərinə böyük məsuliyyət düşdüyünü vurğulayan rektor qeyd edib ki, hər birimiz azərbaycançılıq ideologiyasının ətrafında birləşməli, azərbaycanlı olduğumuzu unutmamalıyıq. Dinimiz xalqımızın milli sərəvətidir. Milli dəyərlərimizə sadıq olduqca heç bir qüvvə bizə təsir edə bilməz.

Qafqaz Müsəlmanları İdarəsinin Aparat rəhbəri Simran Həsənov çıxışında mənəvi dəyərlərin qorunmasının Azərbaycan xalqının gələcəyi üçün vacib olduğunu diqqətə çatdırıb. Bildirib ki, ictimai, əxlaqi, dini dəyərlər, eləcə də adət-ənənələr birləşərək bir xalqın mənəvi dəyərlər sistemini meydana gətirir. Daha sonra AMEA-nın elmi işçisi Əli İbrahimovun "Azərbaycançılıq ideologiyasının konseptual aspektləri", AMEA-nın böyük elmi işçisi Anar Qafarovun "Funkisonal və sensual vəhdət aspektindən Heydər Əliyevin milli strategiyasının təhlili" mövzularında məruzələri dinlənilib.

Missionerliyin sonu

Yaxud özü yıxılan ağlamaz

Bildiyimiz kimi, Prezident İlham Əliyev milli mətbuatın yaranmasının növbəti ildönümü ərəfəsində nəşr olunan qəzetlərə maddi yardımın edilməsi ilə əlaqədar Sərəncam imzalayıb. Həmin Sərəncama əsasən, Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondundan Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fonduna 1 milyon manat ayrılıb.



Bəhruz QULİYEV
"SƏS" qəzetinin baş redaktoru

Lakin təəssüflə qeyd etmək

istərdim ki, Azərbaycanda müstəqil medianın mövcudluğu, eyni zamanda, mətbuatımızın bu istiqamətdə davamlı inkişaf yolunu tutması, xüsusilə dövlətin mətbuata göstərdiyi diqqət və qayğısı bəzi şəxsləri rahat edir. Onlar həmin şəxslərdirlər ki, bu gün "Media Klubu" adı altında xaricin sifarişlərini həyata keçirib, qrant güdməklə məşğuldurlar. QHT, yaxud ictimai birlik kimi təsis edilən, ancaq qeydiyyatdan keçməyən bu qurumda nəzərəçarpan məqamlardan biri də budur ki, orada toplaşanlar, məhz "media" adı altında siyasi manipulyasiyaların reallaşdırılmasına cəhdlər edirlər.

Digər tərəfdən, orada təmsil olunanlar özlərini media adamı kimi təqdim etsələr də, realıqda 143 ildir uzun və şərəfli yol gələn milli mətbuatımızın, necə deyirlər, kökünə balta vurmaqla məşğuldurlar. Əslində isə, bu adamlar mətbuat sahəsində tükəndiklərinin fərqi varıblar. Lakin bu gərəkliliyi qəbul etmək gücündə deyillər. Sözügedən məsələnin əsas məğziyə gəldikdə isə, "Media Klubu"nun təsisçiləri dövlət tərəfindən ayrılan 1 milyon manatın guya "artıq pul" olduğunu iddia edir, xüsusilə qəzetlərə ayrılan məbləğlərin "gərəksiz" olduğunu deyirlər. Bu zaman belə bir sual yaranır ki, məgər onların özləri mətbuata qəzetçilikdən gəlməyibləmi? Bu gün dünyanın bir çox ölkələrində, o cümlədən, Azərbaycanda qəzetçilik ənənəsi yaşayır və inkişaf edir. Bir çox sayt və portalların rəhbərləri, media kapitanları bu yüksəlişə, məhz qəzetçilikdən gəliblər. Qəzetçilik ənənəsinin qorunub-saxlanması isə, eyni zamanda mətbuatın tarixinin qorunması anlamını daşıyır. Ölkəmizdə elə qəzetlər mövcuddur ki, dövlətçiliyimizin qorunub-saxlanılmasında tarixi izlər qoyublar. İndi isə, "Media Klubu"nun başbirlənləri həmin tarixin silinməsinə, qəzetlərin bağlanması arzulayırlar, baxmayaraq ki, kimsə onlara bu haqqı verməyib.

Daha bir məqama toxunaraq qeyd etmək istərdim ki, hər il ayrılan maddi yardımlar da, məhz qəzet və saytların inkişafına, jurnalistlərin sosial və s. problemlərinin həllinə hesablanıb. Habelə, mətbuat sahəsində çalışan insanların mənzil-məişət şəraitlərinin yaxşılaşdırılması da, bilavasitə ölkə başçısının diqqəti sayəsində həyata keçirilib. Yəni bu fakt həm də belə deməyə əsas yaradır ki, ölkə mətbuatı heç bir xarici təsirdən asılı vəziyyətdə deyil. Əgər "Media Klubu"nun üzvləri zamanında Soros Fondu və başqa xarici donorların maddi dəstəyi, daha dəqiq desək, sifarişləri əsasında fəaliyyət göstəriblərsə və bu gün xarici qurumlar həmin tərəflərin xidmətlərinə ehtiyac duymursa, onda günahı özlərində axtarmalıdırlar. Çünki həmin adamlar elə həmin vaxtlardan dövlətin mətbuata göstərdiyi diqqət və qayğısına qısqançılıqla yanaşıblar. Sadəcə, maliyyə yardımı alan qəzetlər buna qarşı çıxanlardan fərqli olaraq, dövlətin mənfəətini və maraqlarını qoruyan yazılı orqanlardırlar.

Əbəs deyil ki, qəzetçilik ənənələrinə qarşı çıxaraq, şəxsi maraqlarını güdən Elçin Şıxlı və onun yanında olan bəlli "baş redaktorlar" indi də toplaşib bir-birlərinə təsəlli verirlər, bunun üçün isə dövlətə sədaqətə xidmət edən şəxslərə qarşı qarayaxma kampaniyaları aparırlar. Bunlar, birtərəfli qaydada, yeni əks-fikir deyə biləcək jurnalistin, media təmsilçisinin düşüncələrini qəbul edə bilmirlər. Rəhbərlik etdikləri qurumlarını saxlamaq üçün dövlətin media siyasətinə qarşı çıxır, buna görə kirlə məqsədlərə hesablanmış qrantlar əldə edirlər. Bütün bunlar, bilavasitə müstəqil KİV institutunu, xüsusilə qəzetçiliyi məhv etməyə hesablanmış addımlar kimi qiymətləndirilir.

Başqa tərəfdən, "Media Klubu"nun təmsilçiləri bəlkə bir dəfə də həyatın gerçək tərəfindən çıxış edərək, iflasa məruz qaldıqlarını öz uğursuz fəaliyyətləri ilə əlaqələndirirdilər? Onların qəzetlərinin bağlanması vaxtilə qrantlar müqabilində missionerlik etmələrinin nəticəsi olaraq qiymətləndirilməlidir. Öz qəzetlərinin bağlanması səbəbləri üzərində düşünmək yerinə, Azərbaycanda zamanla ayaqlaşan, qəzetçilik ənənələrinə sadıq qalan yazılı orqanların bağlanması barədə fərziyyələr irəli sürmək, sadəcə, absurd, gülünc və istehza doğuran bir haldır.

Həmçinin, onlar bilir ki, məhz cənab Əli Həsənovun ictimai-siyasi kontekstdən çıxış edərək, media sahəsinə cavabdehlik etdiyi zaman kəsimində, elə indinin özündə də Azərbaycan mətbuatı azad şəkildə fəaliyyətini davam etdirir. O cümlədən, "SƏS" qəzeti də bu inkişafdan yararlanaraq, müstəqil və məsuliyyətli şəkildə ölkədə və xaricdə baş verən hadisələri, gündəmi işıqlandırır. Rəhbərlik etdiyim qəzet daim dövlətin diqqət və qayğısından yararlanaraq, müasir dünyamızla ayaqlaşmaq üçün zaman-zaman islahatlar keçirir, yeniliklər axtarışına çıxır və mətbuat məkanında normal rəqabət aparır. İnanıram ki, digər nüfuzlu qəzetlərimiz, yazılı orqanlarımız da bu istiqamətdə dövlətin qayğısından bəhrələnərək, uğurlu fəaliyyətlərini davam etdirir və etdirəcəklər. Ona görə də "Media Klubu" kimi qərəzli, sifarişlər əsasında yaradılan siyasiləşmiş təşkilat heç vaxt aldığı təlimatlarını gerçəkləşdirmək imkanına malik ola bilməyəcək. Əksinə, orada təmsil olunan adamlar iflasa uğrayıblar və jurnalistika aləmində autsayderlərə çevrilməkdə davam edəcəklər. Buna həm də missionerliyin sonu da deyə bilərik. Bir atalar misalında vurğulandığı kimi, özü yıxılan ağlamaz...

Məlum olduğu kimi, Prezident İlham Əliyev milli mətbuatın yaranmasının 143-cü ildönümü ərəfəsində nəşr olunan qəzetlərə maddi yardım edilməsi ilə əlaqədar Sərəncam imzalayıb. Həmin Sərəncama əsasən, Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondundan Azərbaycan Respublikasının Prezidenti yanında Kültüvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fonduna 1 milyon manat ayrılıb. Artıq bu faktor ənənə şəklini alıb və xüsusilə, çap mediası inkişaf istiqamətində həmin amildən səmərəli şəkildə yararlanır.

Təəssüf ki, "Media Klubu" adlı qurum və onun təmsilçiləri, xüsusilə Elçin Şıxlı, Arif Əliyev dövlətin çap mediasına ayırdığı maddi yardıma ehtiyacın olmadığını, hətta qəzetlərin fəaliyyətlərinin dayandırılmasını iddia edirlər. Bununla bağlı "SƏS" qəzetinə açıqlama verən media kapitanları və qəzetlərin baş redaktorları belə iddiaların yanlış olduğunu, ümumiyyətlə, 143 yaşlı olan Azərbaycan mətbuatına xələl gətirməyə hesablanmış addım olduğunu deyiblər.

"Bakı Xəbər" qəzetinin baş redaktoru Aydın Quliyev:

-Onların çıxışlarında heç bir gerçəklik yoxdur. Ümumiyyətlə, "Media Klubu"nun təmsilçilərini Azərbaycanın media siyasətinə qarşı çox iddialı, abmisioz, qaralayıcı, ləkəleyici bir halda görürəm. Ölkədə media-dövlət münasibətlərinin nəticələri göz önündədir. Dünyanın heç bir ölkəsində çap-medianın fəaliyyəti dayandırılmayıb. Çap mediası ilə yanaşı, başqa informasiya texnologiyaları vasitələrinin inkişafı getmə də, yazılı mətbuat öz fəaliyyətini bütün dünyada aparmaqda davam edir. Bunun Azərbaycanda dayandırılması ilə bağlı hər hansı bir tələb ölkəyə qarşı, dövlətçiliyə qarşı, ümumən isə qəzetçilik ənənələrimizə qarşı qərəzli mövqe və qərəzli çağırışlardır. Belə dairələr mediamızın, xüsusilə çap mediasının vacib funksiyası aparmağının fərqi nə varmırlar. Yəqin onlar lazımı qədər dəyərləndirə bilmirlər ki, çap mediası bizim gündəlik yazılan tariximiz, eləcə də, milli-mənəvi dəyərlərimizi və dilimizi qoruyan məkandır. Mübahisəsiz deyə bilərik ki, bu gün çap mediamız qədər ünsiyyət dilimizin, mişet dilimizin və publisist dilimizin qorunmasında xüsusi yeri olan ikinci bir məkandır.



Media kapitanları "Media Klubu"nu ifşa etdilər

Çap mediası mətbuat tariximizin təməlini təşkil edir

yoxdur. Dilimizin nə qədər zərbə altına düşə biləcəyini ancaq və ancaq illər boyu çap mediasının olmadığı şəraitdə görmək mümkündür. Bu da olduqca riskli bir haldır. Bu baxımdan, bəlli dairələr öz qaranlıq iddialarını ortaya qoymağa çalışırlar. Onlar hər hansı bir mövqə nümayiş etdirmək istəyirlərsə, bütünlüklə hakimiyyətə qarşı müxalifət siyasəti aparmaq istəyirlərsə, ölkə üçün çox zəruri olan çap mediası üzərində və hər hansı layihələr üzərində qurmaq fikrinə düşməsinlər. Normal bir müxalifətçilik etmək istəyirlərsə, buyursunlar konseptual şəkildə öz mövqelərini ortaya qoysunlar. Yoxsa az qala 150 ilə yaxın yaşlı olan və dünya dövlətlərinin arasında çox nadir hallarda rast gələn, tarixi ənənələri olan ölkənin mətbuatının fəaliyyətini dayandırmaq çağırışları, açığı deyim, dəhşətli bir çağırışdır və bunun hansı məntiqə, hansı arqumentlərə söykəndiyini demək çətindir. Dünyada Azərbaycan qədər çox azsaylı ölkələr var ki, milli mətbuatının bu qədər tarixi var. 143 il fəaliyyət göstərəndən, nəhəng inkişaf yolu keçəndən sonra kimlərsə əsaslandırılmamış və ambisioz iddiaları ilə bu medianın fəaliyyətini dayandırmaq, eyni zamanda bəyan olmaq ki, bu qədər illər fəaliyyət göstərdi, daha bəsdir, bunumu istəyirlər? Mənə elə gəlir ki, belə çağırışlara ciddi əhəmiyyət də vermək lazım deyil, çünki heç ictimaiyyət də buna əhəmiyyət vermir. Ona görə də belə məsələlər ətrafında geniş müzakirə aparmağa ehtiyac da yoxdur. Onu da unutmamaq ki, bu gün çap mediası ölkədə jurnalistikanın inkişafını, prinsip və dəyərlərini, etikasını özündə saxlayan ən əhəmiyyətli məkandan biridir. Qoy digər informasiya resursları - televiziya, sayt, radio əməkdaşları mənəndən inciməsinlər, jurnalistika prinsiplərinin ən yüksək səviyyədə qorunub-saxlanmasına xidmət edən məkandır, birinci növbədə, çap mediasıdır. Bax, buna görə də çox arqumentlər deməyə əsas verir ki, "Mətbuat Klubu", "Press Klub" və s. bənzər adlarla fəaliyyət göstərən kimlərsə tələbləri real deyil və bu gün Azərbaycanın ümumi inkişafı əleyhinə çıxış edən bilməlidirlər ki, onlar yüzlərlə, minlərlə təmsilçisi, əsgeri - jurnalisti olan Azərbaycan mediasına qarşı yönəlmiş bir çağırış etsələr də, həmin çağırışlara heç bir əhəmiyyət verilməyəcək.

"Yeni Müsavat" qəzetinin baş redaktoru Rauf Arifoğlu:

- Mənim fikrim başqa cürdür. Hesab edirəm ki, çap mediasını yaşada bildiyimiz qədər yaşatmaq lazımdır.



Çünki bu, həm də bir ənənədir, eyni zamanda nyu-medianın bazasıdır. Mən bunu hər gün praktikada da görürəm. Belə ki, musavat.com, minval.az və başqa saytlarımız "Yeni Müsavat" qəzetinin planlaşdırılmasından, bazasından yararlanaraq materialları ictimaiyyətin və oxucuların diqqətinə çatdırır. Azərbaycan Prezidenti və dövlət çap mediasının qorunması üçün böyük fədakarlıqlar həyata keçirir. Prezidentin fondundan olan ayırmalar, maliyyələşmələr düzgün yoldur və hesab edirəm ki, bu ənənələri qorumaq lazımdır. Ola bilər ki, çap mediası gəlir gətirməsin, yaxud nyu-media çap mediasını üstələsin, ancaq ümumilikdə, bizim 143 illik ənənəmiz var. Çap mediasını özünü yaşada bilməsi zamanına qədər yaşatmaq lazımdır.

"Palitra" qəzetinin baş redaktoru Namiq Əliyev:

-Azərbaycan Prezidentinin respublikada nəşr olunan mətbuat orqanlarına 1 milyon manat vəsait ayırması yüksək qiymətləndirilməlidir. Birmənəli şəkildə etiraf olunmalıdır ki, çap mediası bu gün dövlətin dəstəyi hesabına ayaqda dura bilir. Əgər dövlət səviyyəsində belə yardımlar olmasa, qəzetlərin çoxu fəaliyyətlərini dayandırmaq məcburiyyətində qalarlar. Bu praktika inkişaf etmiş Qərb dövlətlərində, məsələn, Avstriyada da var. Çap mediasının saxlanması isə dövlət və milli maraqlar baxımından əhəmiyyət kəsb edir. Ona görə



də, çap mediasına yardım göstərilməsinin əleyhinə çıxanların yanaşması düzgün deyil. Onlar istəyirlər ki, dövlətçilik mövqeyində duran çap mediasını sıradan çıxarsınlar və informasiya meydanında boşluq yarasın.

"Həftə içi" qəzetinin baş redaktoru Sevinc Seyidova:

-Bu cür təkliflərin səsləndirilməsini doğru saymıram. Çünki "Media Klubu"nda təmsil olunan və bu təkliflə çıxış edənlərin özlərini, məhz çap mediası yetişdirib. Onların hər biri vaxtilə gündəlik nəşr olunan qəzetlərdə baş redaktor və təsisçi olaraq, böyük jurnalist kollektivlərinə rəhbərlik ediblər. Bu səbəbdən, belə bir təklifin səsləndirilməsi səbəblərini anlamıram. Qəzetlər hər bir peşəkar jurnalistin praktiki cəhətdən yetişdirilməsi üçün bir məktəb rolunu oynayır. Ümumiyyətlə, bu gün dünyanın heç bir dövlətində çap mediasının sıradan çıxması ilə bağlı məlumatlara rast gəlmirik. Düzdür, informasiya texnologiyalarının inkişafı bu sahəyə olan marağı bir qədər azaltsa da, hələ də çap mediası yaşayır. Deməli, cəmiyyətdə qəzetlərə və jurnallara tələb qalmaqdadır. Bu həm də bir tarixdir. Keçmişdən gələn ənənədir. Bu ənənəni yaşatmaq hər birimizin borcudur. Azərbaycan dövləti isə hər zaman keçmişinə və ənənələrinə sahib çıxıb. Dövlətimizin çap mediasına göstərdiyi dəstək bu gün onun ayaqda durması, üzərinə düşən vəzifələri layiqincə yerinə yetirməsində çox böyük rol oynayır. Azərbaycanda hazırda 30-dan çox gündəlik və həftəlik qəzet nəşr olunur. Bu rəqəmin özü dövlətimizin media ilə bağlı siyasətində qəzet və jurnallara nə dərəcədə diqqət yetirildiyinin bariz göstəricisidir. Bu diqqət və qayğıya görə çap mediasının təmsilçiləri olaraq, Azərbaycan Prezidenti Cənab İlham Əliyevə və minnətdarıq. İnanırıq ki, bu dəstək davamlı olacaq.

Rövşən NURƏDDİNOĞLU

DSX əməkdaşlarının sayıqlığı sayəsində dövlət sərhədindən keçmək istəyənlərin qarşısı alınıb

Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti tərəfindən dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi sahəsində tədbirlər davam etdirilir.

Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzindən qəzetimizə verilən məlumata istinadən, DSX əməkdaşlarının sayıqlığı və peşəkarlığı sayəsində son günlərdə 8 əcnəbi vətəndaşın saxta sənədlərlə Azərbaycan Respublikasının dövlət sərhədindən keçmək cəhdinin qarşısı alınmışdır.

11 iyul tarixində Heydər Əliyev Beynəlxalq Aeroportunda Küveyt-Bakı reysi ilə uçub gələn 1963-cü il təvəllüdü Dominikan vətəndaşı Mubarak Hassan Mohsen Saadin təqdim etdiyi pasportda saxtalaşdırma əlamətləri aşkarlanmış, laboratoriya şəraitində dərinləşdirilmiş yoxlamadan sonra sənədin məlumat səhifəsinin dəyişdirilməsi yolu ilə saxtalaşdırılması təsdiq olunmuşdur.

14 iyul tarixində Heydər Əliyev Beynəlxalq

Aeroportunda İstanbul Bakı reysi ilə uçub gələn 1988-ci il təvəllüdü İran İslam Respublikası vətəndaşı Mehrpour Daryoush Jabrael oğlunun təqdim etdiyi pasportda Fransaya məxsus Şengen vizasının saxta olmasına şübhə yaranmış və dərinləşdirilmiş yoxlama zamanı vizanın, həqiqətən də, saxtalaşdırılması təsdiqini tapmışdır. 14 iyul tarixində Heydər Əliyev Beynəlxalq Aeroportunda Moskva-Bakı reysi ilə uçub gələn 1990-cı il təvəllüdü Özbəkistan vətəndaşı İsmoilova Makhliyo Eson qızının, 16 iyul tarixində Moskva-Bakı reysi ilə uçub gələn 1982-ci il təvəllüdü Özbəkistan vətəndaşı Saparov Lachin Kurbanoviçin, 1989-cu il təvəllüdü Özbəkistan vətəndaşı Karimov Ataybek Mirzaibrahimoviçin və 1998-ci il təvəllüdü Ukrayna vətəndaşı Nasikovcka Snizhana Aleksandrovnanın pasportları şübhə doğurmuş, laborator müayinə nəticəsində pasportların saxtalaşdırılması müəyyən olunmuşdur.

17 iyul tarixində Gəncə Beynəlxalq Hava Limanında Gəncə-İstanbul reysi ilə uçaq istə-



yən 1993-cü il təvəllüdü Pakistan İslam Respublikası vətəndaşları Bashir Usman Ahmad Bashirin və 1995-ci il təvəllüdü Yasin Muhammad İlyasin təqdim etdikləri İspaniyada yaşayış hüququ verən kartlar şübhə doğurmuş və laborator yoxlama nəticəsində saxtalaşdırılması təsdiqini tapmışdır.

Saxlanılmış şəxslər barəsində müvafiq tədbirlər həyata keçirilmişdir.

ZÜMRÜD

Vüsal Hüseynov:
"Əcnəbilərin əmək vizasını ASAN Viza ilə almaları təmin edilib"

"Azərbaycana səfər edən əcnəbilərin ASAN Viza sistemi vasitəsilə elektron əmək vizaları almaları təmin edilib". SİA-nın xəbərinə görə, bunu Dövlət Miqrasiya Xidmətinin (DMX) 6 aylıq fəaliyyətinə həsr olunmuş mətbuat konfransında Xidmət rəisi Vüsal Hüseynov deyib. Xidmət rəisi bildirib ki, olduğu yer üzrə qeydiyyatla bağlı müraciət imkanları genişləndirilib, "ASAN xidmət" mərkəzlərində də qeydiyyatda düşmək imkanı yaradılıb. V.Hüseynov olduğu yer üzrə qeydiyyatla bağlı mobil tətbiqin hazırlanması istiqamətində də işlərin görüldüyünü qeyd edib.

20 iyul 2018-ci il

Suraxanıda milli mətbuatın yaranmasının 143 illiyi qeyd edilib

Düən Suraxanı rayonu Heydər Əliyev mərkəzində mərkəzin, Suraxanı rayon icra hakimiyyətinin və Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun birgə təşkilatçılığı ilə Azərbaycan Milli Mətbuatının yaranmasının 143 illiyi münasibəti ilə ölkənin aparıcı mətbuat orqanlarının nümayəndələrinin rayon ictimaiyyəti ilə görüşü keçirilib. Görüşdə iştirak edən rayon icra hakimiyyəti başçısı yanında Şuranın üzvləri, Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun rəhbərliyi, media nümayəndələri rayonun Heydər Əliyev Parkında Ulu Öndərin abidəsini ziyarət edib, Heydər Əliyev Mərkəzi, Ümummilli Lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş Poçt markaları və kitab sərgiləri ilə tanış olublar.



Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlanıb. Görüşdə çıxış edən rayon icra hakimiyyətinin başçısı İlqar Abbasov qeyd edib ki, milli mətbuatımızın banisi Həsən bəy Zərdəbinin yaratdığı və redaktoru olduğu "Əkinçi" qəzeti ilə əsas qoyulan Azərbaycan jurnalistikası ötən 143 ildə müxtəlif dövrlərdə ağır sınaqlara məruz qalsa da, hər çətinliyə dözmüş və tutduğu şərəfli yoldan dönməmişdir. Ötən dövrdə zəngin və şərəfli yol keçən Azərbaycan mətbuatı indi özünün yüksəliş mərhələsini yaşayır.

İ. Abbasov qeyd edib ki, müasir Azərbaycanın Memarı və Qurucusu Ulu Öndər Heydər Əliyev hər zaman mətbuatın cəmiyyətə təsir gücünü yüksək qiymətləndirmiş, mətbuat və söz azadlığı, kütləvi informasiya vasitələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində ardıcıl tədbirlər həyata keçirmişdir. Məhz Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin ötən əsrin 70-80-ci illərində həyata keçirdiyi tədbirlər Azərbaycan milli jurnalistika məktəbinin formalaşmasında, müasir jurnalistikanın inkişafında mühüm və müstəsna rol oynamışdır.

İ. Abbasov vurğulayıb ki, əsas Ulu Öndər tərəfindən qoyulan mətbuatın inkişafına dövlət qayğısı bu gün Möhtərəm Prezidentimiz Cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Görüşdə Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərlı çıxış edərək qeyd edib ki, Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu artıq üçüncü dəfədir ki, Suraxanı rayon icra hakimiyyəti ilə birgə tədbir keçirir. Bugünkü tədbir Azərbaycan Milli Mətbuatının yaranmasının 143 illiyinə təsadüf edir. Azərbaycan Milli Mətbuatının şərəfli yol keçdiyini bildiren V. Səfərlı bu tarixi yolu üç hissəyə bölərək birinci hissənin 1875-ci il iyulun 22-də "Əkinçi" qəzetinin nəşr edilməsindən başladığını vurğulayıb: "Əkinçi" qəzetinin nəşri bütün Qafqazda əks-səda doğurmuşdur. "Əkinçi" qəzeti xalqımızın milli oyanışında, milli birliyin möhkəmlənməsində böyük rol oynamışdır. "Əkinçi"dən sonra bu sahədə xeyli irəliləyişlər olmuşdur. XIX əsrin sonlarında "Ziya", "Kəşkül", "Kaspi" qəzetləri nəşrə başlamışdır. XX əsrin əvvəllərində "Şərqi-rus", "Həyat", "Açıq söz", "Azərbaycan" kimi demokratik ruhlu və milli qayəli qəzetlər meydana çıxdı. İkinci hissəni sovet dövrü əhatə edir. Bu dövrdə, xüsusi ilə, 14 iyul 1969-cu ildə Ulu Öndər Heydər Əliyevin Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin Birinci Katibi seçilməsi ilə respublikamızda mətbuatın inkişafında əsaslı dönüş yarandı. Üçüncü hissəni isə müstəqillik dövrü əhatə edir. Müstəqilliyin ilk illərində ölkəyə bağlılıq edən şəxslər, nəinki vətəndaşların söz azadlığı hüququnu tanıyır, əksinə, imperiya dövründəki basqıların və senzuranın daha da gücləndirilməsinə şərait yaradırdılar. Məhz Ulu Öndərin hakimiyyətə gəlişindən sonra mətbuatın inkişafında mühüm dəyişikliklər baş verdi, söz və fikir azadlığının qorunması sahəsində əsaslı irəliləyişlərə şərait yaradıldı. Qanunvericilik bazası təkmilləşdirildi". Vüqar Səfərlı çıxışında onu da bildirib ki, bu gün ölkədə KİV-lərin fəaliyyətinə dövlət dəstəyi daha da artıb, bu sahədə çalışanlar üçün hər tərəfli şərait yaradılıb: "Möhtərəm Prezidentimiz Cənab İlham Əliyev Azərbaycan mətbuatına, mətbuat işçilərinə xüsusi diqqət və qayğı göstərir". V. Səfərlı bildirib ki, 2017-ci ildə 255 jurnalist mənzillə təmin edilib və Cənab Prezident tərəfindən yeni binanın təməli qoyulub. 2020-ci ildə həmin bina da jurnalistlərin istifadəsinə verilecək. 15 iyul 2018-ci il tarixdə Prezident İlham Əliyevin Azərbaycan Respublikasında nəşr olunan qəzetlərə 1 milyon manat maliyyə yardımının ayrılması haqqında Sərəncamı milli mətbuatımıza olan diqqətin daha bir təzahürüdür.

Tədbirdə Milli Məclisin deputatı Ağacan Abiyev, "Xalq qəzeti"nin baş redaktoru Həsən Həsənov, "Palitra" qəzetinin baş redaktoru Namiq Əliyev, "Teleqraf" Media Qrupunun rəhbəri Aynur Camal çıxış ediblər.

Tədbirin sonunda Suraxanı rayon icra hakimiyyəti və Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun birgə təşkil etdiyi "Suraxanı rayonunun sosial-iqtisadi inkişafı: görülmüş işlər, real vəziyyət və perspektivlər" mövzusunda fərdi jurnalist yazı müsabiqəsinin qalibləri mükafatlandırılıb.

Zümrüd BAYRAMOVA

KİVDF-nin Müşahidə Şurasının növbəti iclası keçirilib

Iyulun 19-da Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun Müşahidə Şurasının növbəti iclası keçirilib. KİVDF-dən AZƏRTAC-a bildirişlər ki, iclası açan Fondun Müşahidə Şurasının sədri Həsən Həsənov gündəlikdəki məsələlər barədə məlumat verib. Bildirib ki, gündəliyə Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 16 iyul tarixli "Azərbaycan Respublikasında nəşr olunan qəzetlərə maliyyə yardımının ayrılması haqqında" Sərəncamına əsasən qəzetlərə maliyyə yardımının ayrılması məsələsinin müzakirəsi, Fondun 22 iyul - Milli Mətbuat Günü münasibətilə keçirdiyi fərdi jurnalist yazıları müsabiqəsinin nəticələrinin müzakirəsi və təsdiqi, cari məsələlər daxildir.



Gündəlikdəki birinci məsələ barədə məlumat verən icraçı direktor Vüqar Səfərlı son illər mətbuatın maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində həyata keçirilən islahatları yüksək dəyərləndirib. O, ölkə başçısının 16 iyul 2018-ci il tarixli Sərəncamı ilə qəzetlərə 1 milyon manat məbləğində maliyyə yardımının ayrılmasını çap mediasının üzleşdiyi problemlərin həlli, onların maddi-texniki bazasının möhkəmləndirilməsi və jurnalistlərin sosial vəziyyətinin yaxşılaşdırılması baxımından əhəmiyyətini qeyd edib.

Sonra məsələ ətrafında müzakirələr başlayıb. Müşahidə Şurasının sədri Həsən Həsənov, sədr müavini İlqar Hüseynov, üzvlərdən - Bəhruz Quliyev, Ramiz Əskər, Əvəz Rüstəmov və Rasim Həsənov dövlət başçısının son Sərəncamının mətbuatın problemlərinin həlli baxımından mühüm əhəmiyyətini bildiriblər.

Müzakirələrin yekunu olaraq ölkədə uzun illər ərzində fəaliyyət göstərən, ictimaiyyət arasında nüfuz qazanmış, yüksək tirajı və dövryyəsi olan, Azərbaycan qanunvericiliyinə və Jurnalistlərin Peşə Davranışı Qaydalarına ardıcıl şəkildə riayət edən 26 gündəlik ictimai-siyasi qəzetə birdəfəlik maliyyə yardımının ayrılması barədə qərar qəbul edilib.

Gündəlikdəki ikinci məsələ barədə məlumat verən Fondun icraçı direktoru 22 iyul - Milli Mətbuat Günü münasibətilə keçirilmiş fərdi jurnalist yazıları müsabiqəsinin KİV-lərə Dövlət Dəstəyi Konsepsiyasında əksini tapmış 19 istiqaməti əhatə etdiyini bildirib. Yazıların 12 ekspert tərəfindən qiymətləndirildiyini deyən Vüqar Səfərlı ümumilikdə 112 nəfər jurnalistin mükafatlandırılacağını diqqətə çatdırıb. O bildirib ki, müsabiqənin şərtlərinə əsasən, I yerin qalibləri üçün 500, II yerin qalibləri üçün 400, III yerin qalibləri üçün 300 manat mükafat nəzərdə tutulub.

Sonra müsabiqənin ekspertlər tərəfindən müəyyən edilmiş yekun nəticələri Müşahidə Şurası üzvlərinin müzakirəsinə təqdim edilib. Şura üzvlərindən Ramiz Əskər, Bəhruz Quliyev, Əvəz Rüstəmov və Rasim Həsənov keçirilmiş müsabiqənin jurnalistlərin peşəkarlıq səviyyəsinin yüksəldilməsi və sosial vəziyyətinin yaxşılaşdırılması baxımından əhəmiyyətini diqqətə çəkiblər. Daha sonra müsabiqənin yekun nəticələri səsə qoyularaq yekdilliklə təsdiq edilib. Cari məsələlərin müzakirəsi zamanı V. Səfərlı Fondun qarşıdakı fəaliyyət istiqamətləri barədə məlumat verib.

Fransanın keçmiş deputatı Ermənistan vətəndaşlığı alıb



Fransanın keçmiş deputatı Fransua Roşblan Ermənistan vətəndaşlığı alıb. SİA erməni KİV-lərinə istinadən xəbər verir ki, ölkənin baş naziri

Nikol Paşinyan Roşblanla görüşüb. Nazir ona Ermənistan pasportunu təqdim edib. Qeyd edək ki, Fransua Roşblan Ermənistanın işğal etdiyi regionlara tez-tez həmrəylik səfərləri təşkil edir. O, Fransa-Arsax (Qarabağ) dostluq qrupunun sədridir.

Qəbul imtahanının nəticələri 2 gün ərzində elan olunacaq



Abituriyentlər, valideynlər, müəllimlər, ekspertlər iyulun 18-də ali təhsil müəssisələrinin I və IV ixtisas qrupları üzrə keçirilmiş qəbul imtahanlarında istifadə olunmuş sual kitabçalarını əldə edə bilərlər. Dövlət İmtahan Mərkəzinin (DİM) mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, imtahanda istifadə olunmuş sual kitabçalarının elektron versiyasını (pdf formatında) Mərkəzin internet saytının "Elektron xidmətlər" bölməsində >"DİM nəşrlərinin elektron versiyalarının onlayn satışı" >"Sual kitabçaları" xidməti vasitəsilə ödəniş etməklə əldə etmək mümkündür. (Xidmət keçid: <http://eservices.dim.gov.az/ejurnal/>)

Bildirilib ki, yaxın günlərdə abituriyentlər, müəllimlər, ekspertlər, valideynlər I və IV ixtisas qrupları üzrə keçirilmiş qəbul imtahanlarında istifadə olunmuş test tapşırıqlarının izahını da DİM-in saytından əldə edə biləcəklər. Qeyd olunub ki, hazırda cavab kartları və imtahan protokollarının emalı prosesi həyata keçirilir, nəticələrin yaxın 2 gün ərzində elan olunması nəzərdə tutulur. İmtahan nəticələrini Mərkəzin internet sahifəsindən və mobil operatorlardan (Azercell, Bakcell, Nar) iş nömrəsini 7727-yə SMS göndərməklə öyrənmək olar.



Ermənistan dövlət çevrilişinə demokratiya donu geyindirmək niyyətindədir

Nikol Paşinyanın Brüsselə baş tutan rəsmi görüşlərinin Ermənistan mətbuatında tərif olunmuş şəkildə verilməsi yenə də daxili auditoriyaya hesablanıb. Donald Tuskun hər zaman Ermənistanın dostu olduğunu bildirməsi diplomatiyadır, burada qeyri-adi heç nə yoxdur, yaxud bu fikir Ermənistan, Paşinyana xüsusi məhəbbət və rəğbət anlamına gəlmir. Paşinyanın çox vədlər verdiyini dilə gətirən Tusk islahatların həyata keçirilməsində Aİ tərəfindən yardım gözləyə, bu yardıma ümid edə biləcəklərini deməsi də normal və qəbul edilən haldır ki, bunu da xüsusi şəkildə vurğulamaq, Ermənistan, yaxud Paşinyana simpatiya kimi qələmə vermək doğru deyil.

Brüssel səfəri çərçivəsində Paşinyan da, öz növbəsində, bəyan edirsə ki, Ermənistanın yeni hakimiyyətinin məqsədi demokratiyanın qələbəsini möhkəmləndirmək və bu yolda Avropa İttifaqı ilə yaxın əməkdaşlıq qurmaqdır, deməli, yenə də hiyləgərlik edir. Əvvəla, Paşinyanın yeni hakimiyyət dediyi öz başçılığında olan hakimiyyət demokratik yolla hakimiyyətə gəlməyib və dövlət çevrilişini demokratiya kimi qələmə verməkdə böyük səhv edir, yaxud, yenə də manipulyasiya etmək fikrindədir. Digər tərəfdən, Nikol özü də yaxşı bilir ki, Avropa bütün oyunlarını demokratiya pərdəsi arxasında həyata keçirir və bu zaman pafosla istifadə etdiyi demokratiyanı alətə çevirir. Nə Avropanı, nə də digərlərini Ermənistan kimi xırda, həm də səfalet içində olan, heç bir təbii sərvətə malik olmayan, bir sözlə, potensial olmayan ölkənin demokratik, ya qeyri-demokratik olması maraqlandırır. Əksinə, Ermənistan yalnız bölgədə nəzarət baxımından maraqlıdır və bu baxımdan da artıq demokratiyanı alət edən Paşinyanın sayəsində, onun marionetliyi ilə şərait yara da bilib.

Ermənistanın baş nazirinin ikicə gün ərzində qondarma əlaqələr qurması uydurmadan başqa bir şey deyil

Yeni baş nazir Brüsselə rəsmi səfər etdiyi halda, bu iqtisadi və maliyyə münasibətləri barədə danışılacaq hansı məcrada baş verib, bu, çox gülməli səsdir. Əvvəla, Ermənistanın müzakirə ediləcək siyasi məsələləri, daha doğrusu, müzakirə mövzusu olan problemləri azdırmı ki, rəsmilər başqa istiqamətdə danışılacaq yol versinlər? Ermənistanın yeni, nümayişçi baş naziri, yoxsa bir anda bütün problemləri həll edib və indi qalıb iqtisadi əlaqələr, yaxud maliyyə münasibətləri?

Digər tərəfdən, siyasi müstəvidə hansı iqtisadi əlaqələrdən və maliyyə münasibət-



lərdən söhbət gedə bilər? Erməni mətbuatı, Paşinyanın təbliğat maşını kimi aldatmaq fikrindədir və dünya ictimaiyyəti bütün bunların fərqi deyilmə? Zənn edək ki, N.Paşinyan rəsmi görüşlər çərçivəsində vaxt tapıb, imkan tapıb iqtisadi əlaqələr, maliyyə münasibətlərini, əməkdaşlıq məsələlərini müzakirəyə çıxara bilib. Bəs sual oluna bilər ki, ermənilərlə iqtisadi əməkdaşlıq etməyə eynəbiləri nə maraqlandırır? Niyə belə həvəs yarana bilər Ermənistanla maliyyə münasibətlərinə, əməkdaşlığa? Yoxsa Ermənistanın təbii ehtiyatları, sərvətlərə sahib olmadığından o boyda rəsmilər xəbərisizdir? Bəlkə regionda reallaşdırılan global layihələrdən Ermənistanın kənarında qalması, marginallaşması barədə də məlumatsızdır rəsmilər? Yaxud ermənilər bəlkə elə bir həcmdə məhsul istehsal edirlər ki, bunun dünya bazarına çıxarılması hansısa eynəbini maraqlandırır? Bu işğalçı ölkə hansı sənaye, yaxud kənd təsərrüfatı məhsulu istehsal və tədarük edir ki, əməkdaşlığa, iqtisadi əlaqələrə, maliyyə münasibətlərinə eynəbilər ehtiyac duyur? Sual olunacaq məqamlar çoxdur və Ermənistan haqqında zərər qədər təsəvvürü olan hər kəs çox yaxşı başa düşür ki, bu ölkə ilə əlaqələr qurulmasının heç bir mənası yoxdur və indi Paşinyanın təşviqat ordusunun dövrüyyəyə buraxdığı şişirtmə informasiyalar ağı yalandır.

Cəmi 20 gün küçə və meydanlarda hay-küy salan nümayişçinin bir xalqa azadlıq və demokratiya gətirməsi gülməli səsdir

Avropa bundan sonra "Ermənistanı özünün böyük ailəsinin bir hissəsi hesab edir" kimi təşviqat da Paşinyanın daxili auditoriyaya hesablanmış taktikasıdır. Güya ki, Ermənistan hazırda Avropa üçün Gürcüstan və Ukraynadan da daha önəmli, daha dəyərlidir. Sanki Nikolun sehrli çubuğu ilə Ermənistan bir anda Avropa üçün qardaş ölkəyə çevrilib və indi ermənilər elə bir təşviqat aparmağa çalışırlar ki, guya küçə nümayişçisi öz demokratiyası ilə Avropanı heyran qoyub və erməni xalqı dünyanın ən demokratik xalqıdır. Məhz bu baxımdan da, elə bil bütün dünya ermənilərlə əlaqələrdən, əməkdaşlıqdan ötrü dəridən-qabıqdan çıxır və bu işdə Paşinyanın fədakarlığı müqəisəyə gələcək deyil. Hətta erməni KİV-ləri Nikolun 20 gün meşədə, küçələrdə, çadırdə qalmasını bayraq edib, elə bir təsəvvür yaratmaq istəyirlər ki, sanki Paşinyan bu fədakarlığı ilə ermənilərə azadlıq və xoşbəxtlik bəxş edib. Cəmi 20 gün küçə və meydanlarda hay-küy salan nümayişçinin bir xalqa azadlıq və demokratiya gətirməsi gülməli səsdir.

Ermənistanda baş verən "məxməri inqilab" və hadisələrin gedişi bütün dünya ictimaiyyətinin gözü qarşısında cərəyan edib və indi kimisə qəhrəmana çevirmək cəhdləri əbəsdir. Nikolun çiyində canta küçədə hay-küy salması Serjin vecinə də deyildi, onun nümayişçiyə postu təhvil vermək niyyəti də yox idi və bunu bəyan etmişdi də. Paşinyan da, erməni cəmiyyəti də, ümumilikdə bütün dünya ictimaiyyəti də çox yaxşı bilir ki, Rusiyanın nəzarətində olan hərbiçilərin pərakəndə halda küçələrə dağılması bir anda vəziyyəti Nikolun xeyrinə dəyişdisə və Serj istefa vermək məcburiyyətində qaldısa,

bu, Paşinyanın sayəsində baş vermədi, onun xidməti hesab oluna bilməz. Ermənistanda yaranan bu mənzərə demokratiya götürməsinə yox, hakimiyyət çevrilişini xatırladır və bu halda, Paşinyanın qəhrəman kimi təqdim edilməsi, əlbəttə ki, absurddur və inandırıcı da deyil.

Nikol Paşinyan siyasətçi, idarəçi, yaxud sehrbaz deyil, Qərbin marionetidir

Bu gün Paşinyanın xidməti, nailiyyəti kimi təqdim edilən nümayişlər və onların nəticəsinin Qərb siyasəti olduğunu bilməyən yoxdur. Heç kimə sirr də deyil ki, belə çantalı Nikol nə siyasətçi, nə idarəçi, nə də sehrbaz deyildi və onun, əslində, Qərbin bir marioneti olduğu da bellidir. O da bellidir ki, Paşinyan əgər tam əvvəlcədən işləmiş ssenari üzrə, təyin olunmuş xətlə hərəkət edirdisə, deməli, bu ssenarini, bu yolu bir cızan, tərtib edən var və bunun Qərb olduğuna zərər qədər şübhə yoxdur.

İndi hakimiyyət kürsüsünü ələ keçirən küçə nümayişçisinin imza atdığı dövlət çevrilişini sivil yolla əldə etməsi təsəvvürünü yaratması üçün demokratik götürmə yaratmaq cəhdi yeganə çıxış yoludur. Bu işdə Qərb də Nikola yardımçı olmaqdan çəkinmir ki, öz oyunlarını ört-basdır etsin. Amma Rusiya hər iki tərəfin, ələlxüsus, ermənilərin bu özbaşınalıqlarını, əsrlərlə himayə etdikləri, dövləti, torpaqları belə deyilən etdikləri, əslində isə, özünün heç nəyi olmayan bir dövlətin saymazlığını bağışlamayacaq. Bu baxımdan, ermənilər özləri də rusların hər an endirə biləcəyi qapazdan çəkinirlər. İndi Paşinyanın Vladimir Putinə sət cavab verdiyini vurğulayan erməni mətbuatı da, erməni ictimaiyyəti də bilir ki, bütün bu oyunlar müvəqqətidir və Moskvanın səbr kassası dolduğu an bütün oyunlara, ermənilərin bütün erköyünlüklərinə son qoyulacaq. Erməniləri Qafqazda yerləşdirən, hər zaman qarşılıqsız olaraq təmin edən Rusiya, təbii ki, yaratdığı Ermənistanı Qərbə hədiyyə etmək niyyətində ola bilməz və ən yaxın zamanda ermənilər başları üstündə rusların dəyənəyini görəcəklər. Gah Qərbə, gah da Rusiyaya meyil edən ermənilərin eyni anda, hər ikisini qazanmaq cəhdinin onları hər ikisindən məhrum edəcəyi də inkar edilə bilməz. İndi öz mənafeyi naminə, öz adı və şəxsi nüfuzu xatirinə, özünü demokrat kimi qələmə verməsi üçün Qərbə meyil edən Nikol, əvəzində, Rusiyanı qıcıqlandırır, bütün Ermənistanı təhlükə altında qoyur. Ağız dolusu "mən Ermənistan üçün çalışıram" deyən bu manipulyator, əslində, erməni tarixinin ya sonunu gətirəcək, ya da bölgədə marginallaşmış erməniləri ruslar qarşısında tamamilə əsirə çevirəcək.

20 iyul 2018-ci il

Gültəkinin erməniliyi özünə qalır

Nankorluq isə onun xislətindədir



Müxalifətin qondarma qurumu olan "Milli Şura"nın "primadonnası" Gültəkin Hacıbəyli yenə ortada qaklıb. G.Hacıbəylinin məqsədi, ilk növbədə, Azərbaycanın beynəlxalq arenadakı yüksək mövqeyinə, yerinə və roluna kölgə salmaqdır.

O da sirr deyil ki, ümumiyyətlə, istər "Milli Şura", istərsə də AXCP, bu sıraya daxil olan G.Hacıbəyli kimi fərdlər xarici ölkələrdə fəaliyyət göstərən erməniperəst anti-Azərbaycan qüvvələrə nökrəçilik etməklə mənfəət əldə etmək üçün dəridən-qabıqdan çıxır. Əslində bu təcüblü deyil. Çünki bu, o G.Hacıbəylidir ki, hər sifətdə ola bilər. Ölkədə hər şansı bir qarışıqlıq olursa, o zaman G.Hacıbəylinin çiçəyi çırtlayır və başlayır "demokratiya libasına" bürünməyə. Bununla da G.Hacıbəyli kimilərin əsl mahiyyəti və gerçək siması üzə çıxır. Çünki G.Hacıbəyli kimilərin tarix boyu cəmiyyətə qazandırdığı və qazandıracağı heç nə olmayıb. Uzun illər bu dövlətin çörəyini yeyən, sonradan əqidəsini 180 dərəcə dəyişən, Vətənidən və dövlətindən üz çevirən şəxsin hərəkətlərinin bir adı var - nankorluq.

"Milli Şura"nın "primadonnası"nın AŞPA-ya qulluğu özünə qaldı

İyun ayında AŞPA-nın Prosedur Qaydaları, İmmunitetlər və İnstitusional Əlaqələr Komitəsinin G.Hacıbəyliyə qurumun binalarına və tədbirlərinə ömürlük girişinə qadağası "Milli Şura"nın "primadonnası"nın özündən çıxararaq, "kürü macərasını" açıb-töküdü. G.Hacıbəyli AŞPA nümayəndə heyətində olduğu zaman Azərbaycan nümayəndə heyətinin lobbiçilik fəaliyyəti ilə məşğul olduğunu, bu fəaliyyətin qanuni lobbiçilik sərhədlərini aşmadığını dilə gətirib. Eyni zamanda, vurğulayıb ki, qanuni lobbiçilik fəaliyyəti ilə əksər ölkələrin nümayəndələri məşğul olur və bu, AŞPA tərəfindən də normal qəbul olunub. Bu yerdə deyirlər ki, "yalançının yaddaşı olmur" el məsəlində deyildiyi kimi, dağıdıcı müxalifətin bu "görməmiş

nümayəndəsi" son fikirləri ilə seçkilər öncəsi səsləndirdiyi əsassız ittihamları ilə özünü təkzib edib. Müsahibədə səsləndirilən fikirlərdən də aydın olduğu kimi, radikal müxalifətdə yer alan G.Hacıbəyli öz-özünü ifşa edib. Məlum olub ki, bu xanımın iqtidarda təmsil olunan şəxslərin ünvanına vaxtilə səsləndirdiyi fikirlər əsassız olub. Sadəcə, seçicilərinin və təmsil olduğu komandanın etimadını itirən, deputat mandatından məhrum olan G.Hacıbəyli hikkəsinin təsiri ilə ağzına gələni danışdı. Bir növ deputat seçilməməsinin qisasını almağa cəhd edib. Kəhrəba qaşlı üzülər, simvolik şərfələr və dəbdəbəli restoranlarda təqdim edilən yeməklər üçün qəribəşəyən G.Hacıbəyli məqsədlilik şəkildə erməniperəst dairələrin Azərbaycan əleyhinə apardıqları kampaniyanın bir hissəsinə çevrilib. Bütün bunlar isə onun əsl kimliyini tam çıpaqlığı ilə ortaya qoyub.

Satqıncılıq onun qanındadır

Bir medalın iki üzü olan G.Hacıbəylinin indi də sosial şəbəkələrdə həyasızcasına Azərbaycanın 20 faiz torpaqlarının işğalçı Ermənistan tərəfindən işğal olunması ilə bağlı ermənisayağı münasibəti elə onun da Leyla Yunus kimi erməni olduğunu nümayiş etdirib. İstər "Milli Şura", istərsə də AXCP kimi satqınlığın sırasına daxil olan G.Hacıbəyli də Ə.Kərimli, C.Həsəni kimi xarici ölkələrdə fəaliyyət göstərən erməniperəst anti-Azərbaycan meyilli qüvvələrə nökrəçilik göstərməklə, mənfəət əldə etmək üçün dəridən-qabıqdan çıxırlarsa, "dəstədən geri qalmamaq" prinsipinə əməl etməyə çalışıb.

Ancaq G.Hacıbəyli, unutmaz: bu ölkənin hazırkı durumu bir tək sənə kimi miskinlərə "rəzil həyat" olaraq görünə bilər. Ataların başqa misalı da var: bayquş xarabalığı gülüstana dəyişməz. Amma, sənə kimilərin Vətənə belə münasibəti yenə də sənənin qəlbində yuva salmış əxlaqsızlığın ən bariz təzahürüdür.

Sənənin əqidən və həyat amalın bu məmləkəti talamaq olub, satıb-satılmaq olub. İmkanın olsaydı, özün dediyin o "zülümət qırğıları"nın indi bəlkə ən öndə gedənlərindən (və ya gələnlərindən) də biri ydin. Çünki sənənin kimilər tarix boyu cəmiyyətə qazandırdığı və qazandıracağı heç nə olmayıb. Uzun illər bu dövlətin çörəyini yemiş, sonradan əqidəsini 180 dərəcə dəyişən, Vətənidən, dövlətindən üz çevirən şəxsin hərəkətlərinin bir adı var: nankorluq və satqıncılıq.

Rəfiqə HÜSEYNOVA

Əli Kərimlinin maliyyə mənbələri

AXCP sədri qrantları yeyir, cəbhəçiləri isə ac qoyur

Bəllidir ki, AXCP sədri Əli Kərimli maliyyə maxinasiaları vasitəsi ilə, necə deyirlər, qaz vurub, qazan doldurmaqla məşğuldur. Məsələ ondadır ki, onun cibinə axan maliyyə vəsaitləri müxtəlif yerlərdən göndərilirsə də, əsas məqsəd kimi, o, əldə etdiyi maddi gəlirlərinin çox cüzi hissəsini partiyası üçün xərcləyir. Yerdə qalanları isə ailəsinin xarici ölkələrdə keftməsi üçün ayırır. Misal üçün AXCP fəallarıdan olan Rusiya Federasiyasında yaşayan Saleh Rüstəmov və digər şəxslər vasitəsi ilə hər ay Rusiyadan 30 min dolların Əli Kərimliyə çatdırılması faktının Baş Prokurorluq və Daxili İşlər Nazirliyi tərəfindən ifşa edilməsi bir çox mətləblərə aydınlıq gətirir.

Məsələn, "Siyasi partiyalar haqqında qanun"da bildirilir ki, siyasi partiyaların xaricdən maliyyələşdirilməsi Azərbaycanın qanunvericiliyi ilə qadağan olunması və saxlanılan şəxslər barəsindəki digər ittihamlar məsələnin hüquqi müstəvidə olan tərəfidir.

Əli Kərimli partiyanın saxlanması üçün yığılan üzlük haqlarını da yeyir!

Məsələnin ikinci tərəfi isə, silahaşları qanunları pozmasına, azadlıqlarını riskə atmasına sövq edən, onlarla cəbhəçi gənclərin təhsillərinin yarımçıq qalmasına səbəb olan Ə.Kərimli bu gün də onlara xəyanət etməkdədir.

Ümumiyyətlə, AXCP sədrinin dırnaqarası məharəti, daha doğrusu, siyasi dələduzluğu ondan ibarətdir ki, pulu göndərənleri bunun partiyanın məqsədləri üçün xərcləndiyinə, buradakı partiya üzvlərinə isə maddi çətinliklərə partiyayı idarə etdiklərinə inandırma bilib. Üstəlik, partiyanın saxlanması və tədbirlərin keçirilməsi adı altında üzvlərdən də



pul yığılıb. Fəqət, həmin pullar da yeyilib. Faktlar isə göz önündədir. Kərimlinin boş ambisiyaları uğrunda qanunsuz fəaliyyəti gözə altına alan şəxslər indi dəmir barmaqlıqlar arxasındadır. Ölkə daxilindəki azsaylı partiya üzvləri səfil və sərgərdan vəziyyətdə hələ də AXCP sədrinin boş vədlərinə, illüziyalarına və utopik xəyallarına sadələvhlüklə inanırlar. Halbuki yuxarıda da qeyd olduğu kimi, keft-damaqlarından qalmayan Kərimlilər ailəsi istər Bakıda, istərsə də xarici ölkələrdə dəbdəbəli həyat təzi sürür.

Yay mövsümü bitəndən sonra AXCP sıraları demək olar ki, sıfır səviyyəsinə enəcək

Artıq Ə.Kərimlinin oğlu Türkel Kərimlinin dünyanın ən bahalı şəhərində - Londonda eys-işrət məclislərində iştirak etməsi barədə kifayət qədər faktlar mövcuddur. Düzdür, arvadı Samara da Avropada biznes qurub, lakin Ə.Kərimlinin özü bəlli pasport məsələsinə görə, hələlik, siyasi dələduzluq vasitəsi ilə qazandıdığı pullarını bahalı maşınlarına və cangüdənlərinə xərcləyir.

Daha bir fakt da budur ki, bu realıqları vaxtında anlayanlar AXCP sədrindən üz döndəriblər. Bu üzdönmələrin isə sayı artacaq. Ən azı, yay mövsümü bitəndən sonra AXCP sıraları, demək olar ki, yox səviyyəsinə çatacaq.

Rövşən RƏSULOVA

Erməni xislətli xəyanətkarın bariz nümunəsi

Xəmiri erməni qanı ilə yoğrulmuş Rüstəm İbrahimbəyov xəyanətkarlığını davam etdirməkdədir

Qoca ssenarist ermənilərə "hədiyyələr" hazırlamaqla məşğuldur

Hər zaman doğulduğu doğma torpağa nifrəti ilə seçilən və xalqına nifrətini hər fürsətdə göstərməyə çalışan qondarma kinorejissor- Rüstəm İbrahimbəyov anti-millilik fəaliyyətini zaman-zaman ortaya qoymaqdadır. Bu, o R.İbrahimbəyovdur ki, istər yaradıcılığında, istərsə də mətbuata açıqlamalarında ermənilərə yarımaq üçün "sinov" gedib. Hələ ötən əsrin 80-90-cı illərində kinorejissor ermənilərin Bakını tərk etməsindən təəssüfünü gizlətməmişdi. R.İbrahimbəyov utanmadan ermənilərsiz Bakının intellektual potensialının aşağı düşdüyünü, xalqın elitəsinin olmadığını iddia edərək bildirmişdi ki, Bakını tərk etmiş ermənilərin xiffətini çəkir və onların həsrəti ilə yaşayır. Hətta ssenariçi Qarabağ münəqqişində də erməniləri "haqlı" çıxarmağa cəhd göstərirdi. Rusiyanın "Rosbalt" agentliyinə müsahibəsində R.İbrahimbəyov Azərbaycan tərəfindən Dağlıq Qarabağa qarşı "ədalətsiz münasibət"den şikayətlənib və bu ərazinin Azərbaycandan daha çox Ermənistanla "aid olması" barədə fikirlər bildirmişdi.



Anti-Azərbaycan mövqeli bu üzdənaraq ssenariçi xalqımıza nifrətini dayandırmayaraq, 2015-ci ildə çəkdiyi "Qafqaz üçlüyü" filmində Azərbaycan xalqını vəhşi, qəddar, riyakar, mədəniyyətsiz, erməniləri isə "alicənab", "sülhsevər", "vəhşi türkün qurbanı" kimi təqdim edib. Həm də "Qafqaz üçlüyü" azərbaycanlıları "yaramaz" kimi təqdim edir. Dünnən də, bu gün də, R.İbrahimbəyovun bu xəyanətkar əməli, onun fəxri sədr olduğu "Milli Şura"nın satqın və düşmən mövqeyi Azərbaycan cəmiyyətində dərin hiddətə səbəb olub. Bu nifrət sabah da davam edəcək. Çünki Azərbaycan xalqı müdrik xalqdır, nəyin yaxşı, nəyin pis olduğunu yaxşı anlayır. Xalq bu cür antimillilik fəxslərinə və onu təhqir edənlərin yanında heç zaman dayanmayıb. Ona görə də Vətən və xalq təəssübkeşliyi olmayan birinin bu cür mövqeyi xəyanətdir. Xəyanət isə cəzasız qala bilməz. Ona ən böyük cavabı xalq verəcək.

R.HÜSEYNOVA

Mais Səfərli: "AXCP-də qalan 5-10 adam pulların davasını aparır"

"AXCP sədri Əli Kərimlinin partiyanın saxlanması üçün yığılan üzlük haqlarını yeyib cəbhəçiləri ac qoyması çox ciddi bir məsələdir. Əli Kərimli öz cəbhədaşlarına qarşı çox böyük xəyata yol verir. Əgər AXCP-yə vəsait verilsə, bu, həmin təşkilata verilir Əli Kərimliyə yox". Bunu SiA-ya açıqlamasında "Yurddaş" Partiyasının sədri Mais Səfərli deyib. Onun sözlərinə görə, siyasi təşkilatlara, siyasi partiyalara xaricdən maliyyə ayırmaq qadağandır: "Onların xaricdən maliyyələşdirilməsi Azərbaycan Konstitusiyasına və qanunlarına daban-dabana ziddir. Bu, ölkəmizin təhlükəsizliyini təhdid edir. Yeni bu təkə bizdə deyil, bütün demokratik hüquqi dövlətlərdə belədir. Siyasi partiyalar nədən ötrüdü? Siyasi partiyalar hakimiyyətə gəlmək, hakimiyyət uğrunda mübarizə aparan təşkilatlardır. Bir anlığa fərz edək ki, xaricdən maliyyələşən siyasi təşkilatlar Azərbaycanda iraq olsun hakimiyyətə gəlirlər. Nə baş verər? Beləcə Azərbaycan düşmənlərimizin əlinə düşə bilər. Bu təhlükəli məsələdir. Biz bundan qisas almaq, yol verməmək üçün Konstitusiyamızda və qanunlarımızda da nəzərdə tutulub ki, siyasi partiyalar xaricdən maliyyələşə bilməz. Əgər maliyyələşirsə, bu, qanunla qadağan olunub və cinayət tərkibi yaradır. Əli Kərimli xaricdən maliyyə alıbsa, bunu onun təşkilatına veriblər. Əli Kərimli həmin vəsaitləri özünə xərcləyərək biabırçı vəziyyətə yol verib. Ona görə də bu təşkilatda çox ciddi proseslər gedir. Orada qalan 5-10 adam da hal-hazırda həmin pulların davasını aparır".



Azərbaycanda insan hüquq və azadlıqlarının qorunması üçün qanunvericilik aktlarının təkmilləşdirilməsi

“Vətəndaşların hüquq və azadlıqlarını pozan qərar və hərəkətlərdən (hərəkətsizliklərdən) məhkəməyə şikayət edilməsi haqqında” Azərbaycan Respublikasının 11 iyun 1999-cu il tarixli Qanunu xüsusi əhəmiyyət kəsb edir. Qanun Azərbaycan Respublikasının Konstitusiyası və tərəfdar çıxdığı beynəlxalq münasibətlərdə təsbit edilmiş hüquq və azadlıqları pozan qərar və hərəkətlərdən (hərəkətsizliklərdən) məhkəməyə şikayətvərmə qaydalarını, habelə hüquq və azadlıqların məhkəmə təminatı ilə əlaqədar münasibətləri tənzimləyir.

Respublikamızda insan hüquqları və azadlıqlarının qorunmasını təmin edən yeni qanunvericilik aktlarının qəbul edilməsi, mövcud olanlarda isə, bu istiqamətdə müvafiq dəyişikliklərin aparılması həmin hüquq və azadlıqların qorunmasını şərtləndirən vacib amillərdəndir. Bu baxımdan, aparılan hüquqi islahatların əsasının yaradılmasında son illər qəbul olunmuş “Məhkəmələr və hakimlər haqqında”, “Konstitusiyaya Məhkəməsi haqqında”, “Prokurorluq orqanları haqqında”, “Vəkillər və vəkillik fəaliyyəti haqqında”, “Məhkəmə qərarlarının icrası haqqında” Azərbaycan Respublikasının Qanunları xüsusi əhəmiyyət kəsb edir.

Ölkədə insan hüquqlarının daha etibarlı təmin edilməsinə Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə son dövrlərdə, xüsusilə intensiv aparılan məhkəmə-hüquq islahatları çərçivəsində yaradılmış yeni üçpilləli məhkəmə sistemi xidmət edir. Azərbaycan Respublikasında yaradılmış bu üç pilləli (birinci instansiya, apellyasiya və kassasiya instansiyaları) məhkəmə sisteminin üstünlüyü ondan ibarətdir ki, bu sistem hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə, həmçinin, məhkəmə qərarlarından şikayət vermək hüququna təminat verir, işlərə birinci instansiya qaydasında baxılmasına, bundan sonra onların hüquq və fakta görə apellyasiya qaydasında yoxlanılmasına, daha sonra isə məhkəmə qərarlarına hüquq görə kassasiya qaydasında yenidən baxılmasına imkan yaradır.

Azərbaycanda insan və vətəndaş hüquqları və azadlıqlarının təminatı ilə əlaqədar, həmçinin, onu da qeyd etmək lazımdır ki, məhkəmə və hakimlərin əsas fəaliyyət istiqamətlərini müəyyən edən “Məhkəmələr və hakimlər haqqında” 10 iyun 1997-ci il tarixli Azərbaycan Respublikası Qanununun 3-cü maddəsində qeyd olunmuşdur ki, Azərbaycan

Respublikası məhkəmələrinin fəaliyyəti yalnız ədalət mühakiməsinin və qanunla müəyyən edilmiş hallarda məhkəmə nəzarətinin həyata keçirilməsinə yönəldilmişdir. Bu müddəanın təsbit edilməsi, mütəxəssislərin fikrincə, əvvəlki qanunvericilikdən fərqli olaraq, insan hüquq və azadlıqlarının məhkəmə müdafiəsinin yeni üsulu kimi çıxış edir.

Göründüyü kimi, qeyd olunan və bir sıra digər səlahiyyətlər ölkəmizdə məhkəmə-hüquq sahəsində islahatların aparılması nəticəsində qəbul edilmiş yeni qanunlarla məhkəməyə verilən yeni səlahiyyətlərdir. Bütün bunlar da təsdiq edir ki, demokratik və hüquqi dövlət quruculuğu yolu ilə inamla addımlayan Azərbaycan Respublikasında insan və vətəndaş hüquqları və azadlıqları daha etibarlı üsullarla təmin edilir, bu istiqamətdə həyata keçirilən siyasət isə dövlətin ali məqsədlərindən birinə çevrilmişdir. Demokratik hüquqi dövlət quruculuğu şəraitində Azərbaycan vətəndaşlarının konstitusional hüquqlarının qorunması və təmin edilməsi siyasətinin həyata keçirilməsində Konstitusiyaya Məhkəməsi vacib rol oynayır. Belə ki, 24 avqust 2002-ci il tarixdə ölkədə keçirilən referendumda edilən dəyişikliklər nəticəsində Konstitusiyaya Məhkəməsinin bu sahədəki səlahiyyətləri çərçivəsində aşağıdakılar nəzərdə tutulur:

- Hər kəs onun hüquq və azadlıqlarını pozan qanunvericilik və icra hakimiyyəti orqanlarının normativ aktlarından, bələdiyyə və məhkəmə aktlarından qanunla müəyyən edilmiş qaydada Azərbaycan Respublikası Konstitusiyaya Məhkəməsinə pozulmuş insan hüquq və azadlıqlarının bərpası edilməsi məqsədilə şikayət verə bilər;

- Azərbaycan Respublikasının qanunları ilə müəyyən edilmiş qaydada məhkəmələr insan hüquq və azadlıqlarının həyata keçirilməsi məsələləri ilə bağlı Azərbaycan Respublikası Konstitusiyasının və qanunlarının şərh edilməsi haqqında Azərbaycan Respublikasının Konstitusiyaya Məhkəməsinə müraciət edə bilərlər;

- Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili insan hüquq və azadlıqlarını pozan qanunvericilik və icra hakimiyyəti orqanlarının normativ aktlarından, bələdiyyə və məhkəmə aktlarından qanunla müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının Konstitusiyaya Məhkəməsinə sorğu verə bilər.

Azərbaycan Respublikasının Avropa Şurasına tamhüquqlu üzvlüyə qəbul edilməsi zamanı Ulu Öndər Heydər Əliyev Avropa Şurası Parlament Assambleyasının sessiyasındakı nitqində demişdir: “Biz fərqləri ziddiyyətə çevirməməli, əksinə, bu fərqlər

içerisində bizi birləşdirən cəhətləri axtarıb tapmalı və onlara söykənməliyik. Biz müxtəlif xalqlar olsaq da, bir dildə-vahid Avropa dilində, azadlıq, demokratiya və qanun dilində danışırıq. Bizim gücümüz bundadır”.

Məhz ölkə başçısının bu yanaşmasına müvafiq olaraq, Azərbaycanda həyata keçirilən islahatlar hər kəsin hüquq və azadlıqlarının müdafiəsinə yönələn daxili vasitələrin (xüsusilə də, məhkəmə-hüquq vasitələrinin) beynəlxalq standartlara uyğunlaşdırılmasına, onların səmərəliliyinin artırılmasına, hər bir fərdin isə dövlət daxilindəki bütün belə vasitələrdən öz hüquqlarının müdafiəsi üçün sonadək və maneəsiz istifadəsinə xidmət edir. Bütün bunlar isə insan və vətəndaş hüquq və azadlıqlarının müdafiəsini təmin edən daxili milli mexanizmlərin və hüquq vasitələrinin daha səmərəli fəaliyyətini tələb edir. Çünki Avropa Konvensiyası insan hüquqlarının müdafiəsi məsuliyyətini, başlıca olaraq milli hakimiyyət orqanlarının, xüsusilə də, məhkəmə orqanlarının üzərinə qoyur.

Hər bir dövlətdə insan hüquq və azadlıqlarının təminatı üçün zəruri hesab olunan şərtlərdən biri də azadlıqdan məhrum edilmiş insanlar üçün onların cəza çəkdiyi yerlərdə insanın normal yaşaması üçün zəruri olan şəraitin olduğu penitensiar müəssisələrin olması və müasir dünya standartlarına cavab verən penitensiar qaydaların mövcudluğudur.

Azərbaycan Respublikası müstəqillik qazandıqdan və beynəlxalq hüququn subyektinə çevrildikdən, xüsusilə də, Ulu Öndər Heydər Əliyev ölkə rəhbərliyinə qayıtdıqdan sonra əvvəllər mövcud olmuş penitensiar sistemdə islahatlar başlanmışdır. Azərbaycanın 2001-ci ilin yanvar ayında Avropa Şurasına tamhüquqlu üzv qəbul olunarkən, üzərinə götürdüğü öhdəliklərə “Avropa Penitensiar Qaydalarında əks olunmuş standartlara ölkəmizdə əməl edilməsi də daxildir. Qeyd etmək lazımdır ki, Avropa Şurası Nazirlər Komitəsinin 12 fevral 1987-ci il tarixli qərarı ilə təsdiq və tövsiyə edilmiş həmin qaydalar özündə minimal standartları əks etdirməklə iştirakçı dövlətlərdə də penitensiar sisteminin təkmilləşdirilməsi məqsədi güdür.

Qaydalara görə, “Bütün səylər göstərilməlidir ki, azadlıqdan məhrumetmə yerlərində tətbiq edilən rejimlər elə təyin edilsin və həyata keçirilsin ki,

a) cəmiyyətdə qəbul edilmiş normalara və insan ləyaqətinə uyğun şərait təmin olunsun;

b) məhsul özünə hörmət və şəxsi məsuliyyətini itirməsinə deyər, məhsulunuğun mənfi nəticələri və məhsulun həyatının azadlıqdakı həyat fərqi minimum həddə çatdırılsın;



**Azərbaycan Respublikasının Prezidenti yanında
Kütləvi İnformasiya Vasitələrinin İnkişafına
Dövlət Dəstəyi Fondu**

KİVDF

www.kivdf.gov.az

Bu yazı Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi ilə “İnsan hüquq və azadlıqlarının müdafiəsi, vətəndaşların hüquqi, siyasi mədəniyyət səviyyəsinin yüksəldilməsi, sosial və siyasi fəallığının artırılması” istiqaməti çərçivəsində hazırlanıb

b) məhsulların və onların ailələrinin mənafeyi naminə qohumlarla əlaqə saxlanılsın və bu əlaqə möhkəmləndirilsin;

q) azadlıqdakı həyata uğurla daxil olmağa kömək edən vətəndaş və meyilləri inkişaf etdirməkdən ötrü məhsullara imkan yaradılsın”.

Məhsulların islahat olunması üçün bir sıra tədbirlər həyata keçirilməsi zəruri hesab olunur ki, onlara da konkret olaraq əmək, təhsil, bədən tərbiyəsi, idman və asudə vaxt, azad edilməyə hazırlıq və digər tədbirlər aid olunur.

Azərbaycan Respublikasında bu sistemdə islahatların həyata keçirilməsi istiqamətində atılmış addımlardan biri 2000-ci ilin sentyabr ayının 1-dən Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin qüvvəyə minməsi olmuşdur.

Məcəllənin 10-cu maddəsində məhkumların əsas hüquqları təsbit olunmuşdur.

Demokratik cəmiyyətə doğru irəliləyən Azərbaycan Respublikasında, bütövlükdə penitensiar sistemin fəaliyyətinin təkmilləşdirilməsi və beynəlxalq standartlara uyğunlaşdırılması istiqamətində dövlət siyasəti həyata keçirilir. Bütün bunlar da demokratik cəmiyyətin tələbidir və Azərbaycanın beynəlxalq təşkilatlar qarşısında götürdüyü öhdəliklərin real təcürbədə yerinə yetirməsi deməkdir.

Bununla belə, mütəxəssislə-

rin fikrincə, bu sahədə hələ bəzi problemlər də mövcuddur. Belə ki, Avropa Penitensiar Qaydalarında məhsulların islahat edilməsi üçün müəyyən olunmuş tədbirlər kimi onların təhsili, asudə vaxtı və azad edilməyə hazırlanması işinin daha səmərəli təşkilinə ehtiyac duyulur.

Qeyd etmək lazımdır ki, Ümummilli Lider Heydər Əliyev özünün əfv və amnistiya haqqında fərmanlarında da məhsulların azadlığa çıxmalarına hazırlıq məsələləri ilə bağlı tədbirlərin həyata keçirilməsini nəzərdə tutan tədbirlər görmüşdür. Odur ki, müvafiq instansiya və strukturlar bu tədbirlərin daha səmərəli surətdə yerinə yetirilməsinə çalışmalıdırlar.

Müasir Azərbaycanda insan hüquqlarının müdafiəsi və təmin edilməsi sahəsində həyata keçirilən dövlət siyasəti sayəsində söz və mətbuat azadlığı bərqərar olmuşdur. Bu sahədə müəyyən olunmuş siyasi xətt ardıcıl həyata keçirilir, yaradılmış möhkəm hüquqi və demokratik dəyərlərin bərqərar olması vətəndaş hüquq və azadlıqlarının gerçək təminatına çevrilmişdir. Bu hüquqi baza ölkədə kütləvi informasiya vasitələrində dövlət senzurasının qadağan olunması prinsipini təsbit edən Azərbaycan Respublikasının Konstitusiyasına söykənir.

Vahid Ömərrov,
fəlsəfə üzrə fəlsəfə doktoru

Melanomanın diaqnozu qan analizi əsasında mümkün olacaq

Çox təhlükəli onkoloji xəstəlik olan və sürətlə yayılan melanomanın (dəri xərçəngi) ilkin mərhələdə aşkar edilməsi qan analizi əsasında mümkün olacaq. AZƏRTAC BBC-yə istinadla xəbər verir ki, Avstraliyanın Edit Kouen Universitetinin alimləri əvvəllər dərinin müayinəsi və biopsiya metodu ilə aşkara çıxarılan melanomanın diaqnozunu qan analizi əsasında həyata keçirəcəklər. Bu, dəri hüceyrələrinə tez bir zamanda yayılan bədxassəli şişin qarşısını almağa və minlərlə insanın həyatını xilas etməyə imkan verəcək.



Universitetdə aparılan tədqiqatda 200 nəfər iştirak edib. Bu insanların 50 faizinə dəri xərçəngi diaqnozu qoyulubmuş. Qan analizləri xəstələrin və sağlam insanların müəyyən edilməsi üzrə 81,5 faiz düzgün diaqnoz ilə nəticələnib. Növbəti ildə universitetdə bu göstəricinin 90 faizə çatdırılması istiqamətində klinik sınaqlar davam etdiriləcək.

Professor Mel Ziman yeni metodu fərqli xüsusiyyətini belə izah edib: "Ultrabənövşəyi şüaların təsiri nəticəsində yaranan bədxassəli melanoma dəri xərçənginin ən təhlükəli növüdür. Qan analizi əsasında diaqnoz qoyulması xəstəliyin ilkin mərhələdə üzə çıxarılmasına kömək edəcək. Məhz müalicə prosesinin gecikməsi səbəbindən bir çox insan melanomadan dünyasını dəyişir. Digər tərəfdən, dəqiq və operativ diaqnoz sayəsində melanomanı dəridəki böyük xallardan fərqləndirmək mümkün olacaq".

M.Ziman əlavə edib ki, melanomanın cərrahi əməliyyat yolu ilə bir millimetrdən az qalınlıqda dəridən çıxarılması xəstənin yaşaması ehtimalını 99 faiz artırır. Bu bədxassəli şişin dərinin dərinliklərində doğru yayılması ölümlə nəticələnir.

Dünya Səhiyyə Təşkilatının məlumatına görə, melanoma dəri xərçənginin ən çox ölümlə nəticələnən növüdür və gənclər arasında daha çox yayılıb.

Suda boğulanlara ilk tibbi yardım necə göstərməli?

Dənizdə çimərəkən ehtiyatsız davranışlar təhlükəli nəticələrə səbəb ola bilər. Çimərliklərdə, su hövzələrində təhlükəsizlik qaydalarının pozulması və ehtiyatsızlıq suda boğulma hallarının artması ilə nəticələnir. Vaxtında və düzgün yardım göstərməklə suda boğulanları xilas etmək olar. AZƏRTAC xəbər verir ki, statistikaya əsasən, suda boğulduqdan sonra ilk dəqiqələrdə zərərçəkənlərin 90, 6-7 dəqiqə sonra isə 1-3 faizini həyata qaytarmaq mümkündür. Çox vaxt suda boğulmağa yorğunluq, suya baş vuran zaman zədə alma, spirtli içkilərdən istifadə, uzun müddət günəş şüaları altında qaldıqdan sonra suya girmə və s. hallar səbəb ola bilər.

Suda boğulma zamanı tənəffüs yolları su ilə dolur, hava ağ ciyərlərə daxil ola bilmir, nəticədə orqanizmdə oksigen çatışmazlığı yaranır. Belə halla üzleşən zaman qaydalara əməl etməklə zərərçəkəni xilas etmək olar.

Suda boğulanı xilas edərkən üzərək ona arxadan yaxınlaşmaq lazımdır, çünki bəzən boğulanın təlaş içində qeyri-iradi olaraq onu xilas edəndən tutması işi çətinləşdirir və təhlükə yaradır. Yardım göstərəkən suya baş vurmaq və boğulanın əlindən, saçlarından yapışib təkən verməklə onunla birlikdə suyun üzünə qalxmaq lazımdır. Bu zaman yardım göstərən sərbəst qalanda əli və ayaqları ilə intensiv hərəkət edib üzməlidir. Boğulanı sahile çıxarılanda sonra onun vəziyyətindən asılı olaraq ilk yardım göstərməlidir.

Əgər zərərçəkənin huşu özündədirsə, tənəffüs və nəbzi qənaətbəxşdirsə, onu arxası üstə quru, sərt döşək üzərində başı aşağı uzatmaq, quru dəsmal və ya əllə ovuşduraraq geyindirmək lazımdır. Zərərçəkənə isti içkilər verib üstünü örtmək tövsiyə olunur. Əgər zərərçəkən sudan çıxarıldan sonra huşsuz vəziyyətdədirsə, amma nəbz və tənəffüsü qənaətbəxşdirsə, bu zaman onu başaşağıya meyilli olmaq şərti ilə uzatmaq, başını arxaya qatlayıb alt çənəsini irəli çəkmək lazımdır. Zərərçəkənin huşu özündə deyilsə, tənəffüs və ürək fəaliyyəti dayanıbsa, tənəffüs yollarını təmizlədikdən sonra ona süni nəfəs verilməli, ürəyin qapalı masajı aparılmalıdır. Əlavə olaraq tənəffüs yollarından mayeni xaric etmək lazımdır. Həmin əməliyyat süni nəfəs verilməsinin gecikdirilməməsi üçün 10-15 saniyədən çox çəkməməlidir. Beləliklə, suda boğulana ilk yardım göstərməklə kritik vəziyyətdən çıxarılanda sonra zərərçəkəni xəstəxanaya aparmaq vacibdir. Təxliyə zamanı zərərçəkən xərekdə böyrü üstə başının altı alçaq olmaq şərti ilə uzadılmalıdır. Məlumatlı olmaq və cəld reaksiya vermək çətin vəziyyətlərdən asanlıqla çıxmağa, özünə və ətrafdakılara vaxtında və lazımi yardım göstərməyə imkan verir.

SƏS

Son səhifə

20 iyul

“Qarabağ”ın “Kukesi” ilə oyunlarının vaxtı açıqlanıb

Sloveniyanın “Olimpiya” komandasına qalib gələrək, növbəti mərhələyə adlayan Ağdamın “Qarabağ” futbol klubunun Çempionlar Liqasının II təsnifat mərhələsində Albaniyanın “Kukesi” komandası ilə keçirəcəyi oyunların təqvim açıqlanıb. Belə ki, ilk görüş Albaniyada keçiriləcək. Qarşılaşma iyulun 25-də Şkoder şəhərində yerləşən “Loro Boriçi” stadionunda oynanılacaq. Cavab matçı avqustun 1-də Tofiq Bəhrəmov adına Respublika stadionunda saat 21:00-da başlayacaq.



Stolüstü tennisçilərimiz Avropa çempionatının finalına yüksəliblər

Rumıniyanın Kluj-Napoka şəhərində gənclər arasında stolüstü tennis üzrə Avropa çempionatı keçirilir. AZƏRTAC xəbər verir ki, 44 ölkədən 42 kişi və 39 qadın komandasının iştirak etdiyi çempionatda oğlanlardan ibarət komandamız çempionatın 1/8 mərhələsi ilə kifayətlənməli olub. Qızlardan ibarət yığmamız isə 1/4 finalda Almaniyaya yığılmasına, yarımfinalda isə Fransa yığılmasına qalib gələrək finala vəsiqə qazanıb. Qızlardan ibarət komandamız finalda Rusiyaya yığılması ilə görüşəcək.

Xatırladaq ki, 2017-ci ildə Avropa çempionatında gənclər arasında qızlardan ibarət yığmamız komanda hesabında üçüncü yer tutaraq bürünc medal, şəxsi yarışlarda isə qız tennisçimiz qızıl medal qazanıb.

UEFA reytingi açıqlanıb

Avrokubokların birinci təsnifat mərhələsində dünən keçirilən oyunlardan sonra UEFA reytingi açıqlanıb. SİA-nın məlumatına görə, Azərbaycanın mövqeyi dəyişməz qalıb. 23-cü olan ölkəmiz tək xal hesabını artırır. “Qarabağ”ın Sloveniya “Olimpiya”sı ilə Bakıdakı qolsuz heç-heçəsi aktivimizə 0.125 xal gətirib. Bununla da xalımız 17.250-ə yüksəlib. Hazırda Azərbaycan 22-ci olan Serbiya ilə eyni göstəriciyə malikdir. Lakin bəlkə əlavə göstəricilərə görə öndə qərarlaşıblar.



Neymarın taleyi Tuheldən asılıdır

PSJ-nin hücumçusu Neymar komandanı tərk edə bilər. Qol.az-ın xəbərinə görə, bu barədə İspaniya mətbuatı məlumat yayıb. Kilyan Mbappeni buraxmayacağı dəqiqləşən Paris klubunun braziliyalı futbolçu ilə bağlı qərar verməyi isə baş məşqçi Tomas Tuhele həvalə etdiyi iddia olunur. Əgər almaniyalı mütəxəssis Neymara əvəzləyici tapa bilsə, onun satılmasına icazə verəcək. Qeyd edək ki, PSJ “Yuventus”un yarımmüdafiəçisi Paulo Dibalanı Neymarın əvəzləyicisi kimi görür.

“Yuventus” Diego Qodini transfer etməyə hazırlaşır?

Kriştino Ronaldo ilə hücum xəttini gücləndirən “Yuventus” müdafiə xəttini də möhkəmləndirmək istəyir. İtaliya mətbuatının yazdığına görə, Turin klubu “Atletiko”nun futbolçusu Diego Qodini transfer etməyə hazırlaşır. Artıq tərəflər arasında razılıq əldə olunduğu bildirilir. Razılığa əsasən Uruqvay millisinin kapitanı “Yuventus”da ilinə 4 milyon avro qazanacaq. İspaniya mətbuatı isə Madrid klubunun Qodinə 20 milyon avro qiymət qoyduğunu yazıb. Qeyd edək ki, Qodin 2010-cu ildən “Atletiko”da çıxış edir.



Luis Enrike ictimaiyyətə təqdim olundu

İspaniya millisinin yeni baş məşqçisi Luis Enrike rəsmən ictimaiyyətə təqdim olunub. Qol.az-ın “Marca”ya istinadən yaydığı xəbərə görə, İspaniya Futbol Federasiyasında keçirilən tədbirdə qurumun prezidenti Luis Rubiales də iştirak edib. Qeyd edək ki, “Barselona”nın sabiq çalışdırıcısı ilə 2 illik müqavilə imzalanıb. O, AÇ-2020-nin sonuna qədər yığmaya rəhbərlik edəcək.

Baş redaktor:

Bəhrüz Quliyev

Baş redaktorun müavinləri:

**Valeh Məhərrəmli
Fətulla Həsənov**

**Ünvanımız: Bakı şəhəri,
Üzeyir Hacıbəyov
küçəsi, 32.**

Şəhadətnamə: № 022492

http://www.ses-news.az

http://www.sesqazeti.az

E-mail: ses@sia.az

Tel: 598-33-90 Faks: 493-11-62

Redaksiyanın mövqeyi ilə müəllifin mövqeyi üst-üstə düşməyə bilər.

Qəzet “Səs”in komputer mərkəzində yığılır, səhifələnilir.
“Azərbaycan” neşriyyatında çap olunur

Qəzetdə AzərTAC, SİA, APA və AZADİNFÖRM informasiya agentliklərinin məlumatlarından istifadə olunur.

**Qəzet
bazar və bazar
ertəsindən
başqa hər gün
nəşr olunur**

Tiraj: 5500